

**EVDƏ QAL,
SAĞLAM QAL**

*Minnətdarlıq
məktubları: Cənab
Prezident, Siz xalqa
arxa-dayaq
olduğunuz kimi,
xalq da hər zaman
Sizinlədir*



**Milli Məclisin
növbəti iclası
keçirilib**



QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



*"SƏS" qəzeti mənim
ürünən ən əziz qəzətdir*

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

Nº 091 (6056) 3 iyun 2020-ci il. Qiyməti 40 qəpik

"Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı.

Antimilli qüvvələr Azərbaycanı
strateji hədəflərindən
yayındırıa bilməz

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi dərin məzmunlu çıxış ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanıb və geniş əks-səda doğurub. AZƏRTAC Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya...

Bax 6



"İşgal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq"



Bax 2

**Azərbaycan
Qran-prisi olmayıacaq**

Formula 1" üzrə Azərbaycan Qran-prisi ilə bağlı hansısa rəsmi məlumat və heç bir yenilik yoxdur". SİA-nın məlumatına görə, bu barədə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Bakıdakı yarışın taleyi barədə danışarkan deyib...



"Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib"

Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənilib. Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib". SİA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında "Azərbaycan...

Bax 3

Baş Prokurorluğun Korupsiyaya yol vermiş orta məktəb direktoruna cinayət işi açıldı

Ölkəmizdə təhsil sektorunun inkişafına yönələn dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması...

Bax 12

**Bahruz Quliyev:
"Ölkəmiz istənilən fors-major hallardan minimum itkilərlə çıxmak gücündə və zamindədir"**



Bax 5

Dərslər tədris ilinin sonundakı dayandırıldı



Bax 5

Bu şəxslərin "Mall"ara girişi qadağandır!



Bax 11

**Çox təhlükəli silah:
Sosial şəbəkələr!**

Internet resurslarının bir qolunu təşkil edən sosial şəbəkələr artıq, həyatımızın bir hissəsinə çevrilib. Hətta, bir çoxları onları həyat tərzinin ayrılmaz bir hissəsi kimi səciyyələndirir. Yeni informasiya münasibətlərinin qurulduğu bir dövrdə, heç şübhəsiz ki, sosial şəbəkələrdən istifadə bizə misilsiz imkanlar yaradır, lakin, qüsursuz imkanlar yaradır, deyə bilmərik. Sosial şəbəkələrin faydaları çoxdur, hətta, bu...



Bax 8

“İşgal olunmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq”



Bu gün müasir dünyada dünya bazlarında neftin qiymətinin keşkin aşağı düşməsi, pandemiyanın qlobal iqtisadiyyatın müxtəlif sahələrinə vurduğu ciddi zərbələrə baxmayaraq, ölkəmizdə dövlət başçısının rəhbərliyi ilə sosial-iqtisadi inkişafı hesablanan layihələr uğurla həyata keçirilir. Ölkədə həyata keçirilən dövlət siyasetinin əsas istiqamətlərindən olan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində görülen işlər davamlıdır. Məlumdur ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərifindən ümumilikdə 2004-2019-cu illər ərzində 75 ferman ve sərəncam imzalanıb, Dövlət Programı təsdiqlənib. Həyata keçirilən tədbirlər nəticəsində bu günədək 315 min məcburi köçkünün, yəni 62 min 494 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

**“ƏGƏR İRADƏ VARSA,
ƏGƏR SİYASƏT DÜZGÜN
APARILIRSA VƏ ƏGƏR
İNANLARIN ÜRƏYİNDƏ
ƏN ÜLVİ HİSSLƏR
REALLIQDA ÖZ ƏKSİNİ
TAPARSA, İSTƏNİLƏN
TƏŞƏBBÜS, İSTƏNİLƏN
GÖZƏL İDEYA HƏYATA
KEÇƏR”**

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da qaçqın və məcburi köçkünlərin sosial məsələlərinin həllinə həssaslıqla yanaşaraq, bu qəbildən olan soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması, məşğullüğünün artırılması, sosial rıfahının daha da yüksəldilmesi məsəlesinə xüsusi qayğı gösterir. Qeyd edək ki, 2017-ci il martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr edilən müşavirəde Mehriban xanım Əliyeva çıxışında ağır vəziyyətde, qəzalı və yarasız binalarda məskunlaşan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını vermişdi. Bu günlərdə açılışı olan yeni inşa olunan “Qobu Park-3” yaşayış kompleksin görülen işlərin davamıdır. Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Qaçqın və məcburi köçkünlərin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması dövlətin



həyata keçirdiyi siyasetin əsas prioritetlərindən birini təşkil edir. Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı bildirdiyi kimi, “Qobu-1” və “Qobu-2” layihəsi artıq 2018-ci və 2019-cu illərdə istifadəyə verilib: “Bildirməliyəm ki, bu şəhərciklərin tikintisinin təşəbbüsü Mehriban xanım olub və 2017-ci ildə onun iştirakı ilə burada təməl daşı qoyulub. O vaxt bura boş erazi idi, heç nə yox idi və demək olar ki, 3 il ərzində ardıcılıqla burada gözəl bir şəhər yaradılıb. Çünkü bu 3 şəhərcikdə toplam 20 minə yaxın insan yaşayacaq və bu, bir daha onu göstərir ki, əger iradə varsa, əger siyaset düzgün aparılırsa və əger insanların ürəyində ən ülvü hissələr realliqda öz əksini taparsa, istənilən təşəbbüs, istənilən gözəl ideya həyata keçər”.

**AZƏRBAYCAN DÖVLƏTİ
HƏR ZAMAN
VƏTƏNDARŞLARININ
QAYĞISINA QALIR,
ONLARIN
PROBLEMLƏRİNİN HƏLLİ
DÖVLƏT SİYASƏTİNİN
MÜHÜM İSTİQAMƏTİNİ
TƏŞKİL EDİR**

Doğma torpaqlarından ayrı düşən bu insanların məşğulluq səviyyəsinin yüksəldilməsi üçün dövlət tərəfindən mühüm tədbirlər həyata keçirilir. “Məcburi köçkünlərin sosial təminatı yaxşılaşdırır. Keçən il köçkünlərə verilən müavinətin həcmi 50 faiz artmışdır” deyən Cənab Prezident bildirib ki, hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətə təmin edilir: “Ə-



bətte, indi dünyada bir neçə ölkədə məcburi köçkünlər vardır və bu ölkələrin sayı artır. Çünkü mühərribələr, toqquşmalar geniş vüsət alır, yeni köçkün şəhərcikləri salınır. Ancaq hesab edirəm ki, Azərbaycanda bu sahəye göstərilən diqqət nümunəvi xarakter daşıyır, beynəlxalq təşkilatlar da bunu dəfələrlə təsdiqləyiblər. Çünkü biz köçkünləri belə gözəl evlərə təmin edirik. Evlərin həm quruluşu, həm daxili dizaynı, təchizatı göz oxşayır. Azərbaycan bu sahədə də qabaqcıl yerlərdədir və hesab edirəm ki, bu, bizim borcumuzdur, bunu biz edirik və edəcəyik”.

Dövlət başçısı onu da diqqətə çatdırıb ki, bu binalar müvəqqəti yaşayış yeridir: “Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ də işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracaq. Ermənilər tərəfindən dağıdlımlı və məhv edilmiş milli irsimiz sənədlişdirilib. Biz öz tarixi keçmişimizi yaxşı bilirik və yaxşı bilirik ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğal olmuş torpaqlar azad ediləndən sonra bütün binalar yenidən qurulacaq, o cümlədən dağılmış tarixi abidələrin mövcudluğunu əks etdirən əməli memarlıq tədbirlərinin görülməsi də nəzərdə tutulur”.

Qaçqın və məcburi köçkünlərin Prezident İlham Əliyevin həyata keçirdiyi qətiy-

Rəsmi xronika

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adaların verilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev Azərbaycan dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 2 iyun tarixli 124-VİQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 15 fevral tarixli 795 nömrəli Fermanında dəyişiklik edilməsi haqqında Ferman imzalayıb.

yətli siyasetin məntiqi nəticəsi olaraq tezliklə öz doğma torpaqlarına qayıdaqlarına, Azərbaycanın ərazi bütövlüyünün bərpə ediləcəyinə inamları daha da artıb. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlar üçün salınan qəsəbələr, tikişin evlər qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşmasına xidmət etse də, onlar bu ünvandarda müvəqqəti məskunlaşdıqlarını, tezliklə ata-baba torpaqlarına qayıdaqlarını yaxşıbilirlər.

Təqdirəlayıq haldır ki, bu gün ölkədəki bütün qaçqın və məcburi köçkünlər dövlətin təminatındadır, onların problemlərinin həlli isə dövlət rehbərliyinin gündəlik diqqət mərkəzindədir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri və çadırlardan müasir tələblər səviyyəsində inşa edilən qəsəbələr köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. “Qobu Park-3” kompleksində 1336 məcburi köçkün ailəsi yerləşəcək və burada 960 şagirdlik məktəb fəaliyyət göstərəcəkdir. Prezident İlham Əliyevin yürüdüyü siyasetin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır

şəhərcikləri ləğv edilmiş, bu insanların hamisi müasir tipli qəsəbələrə köçürülmüşdür. Respublikanın bir çox yerlərində salınan bu qəsəbələr bir reallığı da ortaya qoyur ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının qayğısına qalır, onların problemlərinin həlli dövlət siyasetinin mühüm istiqamətini təşkil edir.

Heç bir şübhə yoxdur ki, görülən işlər, davamlı səyələr nəticəsində, ölkəmizin ərazi bütövlüyü yaxın zamanda bərpə ediləcək. İşğaldan azad olunacaq ərazilərdə Azərbaycan dövlətinin imkanları hesabına həyat təmamilə yenidən qurulacaq, məcburi köçkün olan soydaşlarımız öz ata-baba yurdlarına qayıdaqlar, doğma torpaqlarında yaşayacaqlar. Bu zaman onlar yənə dövlətin xüsusi qayğısı ilə əhatə ediləcək və bütün sosial problemləri öz həllini tapacaq. Buna hər kəsinanır və Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında six birleşib.

Nəzakət ƏLƏDDİNQIZI

Rusiya-Azərbaycan: qarşılıqlı fəaliyyət tarixin ən mürəkkəb məqamlarında təzahür edir



Milli Məclisin növbəti iclası keçirilib

Iyunun 2-də Milli Məclisin növbəti dənəkənar sessiyasının növbəti iclası keçirilib. AZƏRTAC xəbər verir ki, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova gündəliyi təqdim edib. Bildirilib ki, iclasın gündəliyinə 3 məsələ daxil edilib.

Gündəliyin təsdiqindən sonra deputatlar cari məsələləri müzakirə ediblər.

Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitesinin sədri Adil Əliyev, komite sədrləri Səmed Seyidov, Hicran Hüseynova, Tahir Rzayev, Qənirov Paşayeva, Sadiq Qurbanov, deputatlardan Fazıl Müstafa, Soltan Məmmədov, Elman Nəsirov, Razi Nurullayev, Şahin İsmayılov, Turad Gəncəliyev, Sahib Aliyev, Məlahət İbrahimqızı, Jale Əliyeva, Ramin Həsən, Cavanşir Paşazadə, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Nəsib Məhəməliyev, Aqiyə Naxçıvanlı ölkə gündəmindəki önemli məsələlərdən söz açıblar. Çıxışlarda aqrar sahəde vəziyyət, kənd təsərrüfatının inkişafına dəstəyin artırılması, suvarma sistemlərinin yenilənməsi, qanunların icrasına nezarət mexanizmlərinin gücləndirilməsi, sosial şəbəkələrdəki mövcud qanunsuzluqların aradan qaldırılması barədə fikirlər səsləndirilib.

Sonra gündəliye daxil edilən inzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (üçüncü oxunuş) müzakirəsinə başlanılib. Sənədi təqdim edən Milli Məclisin Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib ki, ölkəmizdə karantin rejiminin bir qədər yumşaldılması cəmiyyətdə bəzi vətəndaşların məsuliyyətsiz davranışına yol açıb. Parklarda, küçələrdə, içtimai yerlərdə sosial məsaflənin qorunmaması, tibbi maskaların istifadə edilməməsi ciddi narahatlıq doğurur. Bununla əlaqədar Nazirlər Kabinetin "Karantin rejimində tənəffüs yollarını qoruyan tibbi maskaların istifadə qaydalarının tətbiqi ilə əlaqədar" qərar verib. Məcəlləyə edilən dəyişikliklər həmin hüquqi addımların davamıdır. Sənəd pandemiya dövründə sanitari-gigiyena qaydalarının tələblərinin pozulmasına görə inzibati tənbəh hallarını müəyyən edir və bu dövrə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələri müəyyənləşdirir.

Fəzail Ağamalı sənədin parlamentdə əvvəlki oxunuşlarda müzakirəsi zamanı deputat həmkarları tərəfindən səsləndirilən təkliflərə münasibəti bildirib, işçi qrupu tərəfindən dəyərləndirilən təkliflər barədə danışır. Qanun layihəsi səs qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra Əmək və sosial siyaset

komitəsinin sədri Musa Quliyev "Ünvanlı dövlət sosial yardım haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (üçüncü oxunuş) məlumat verib. Bildirilib ki, qanun layihəsinin ikinci oxunuşda Milli Məclisde müzakirəsi zamanı deputatların verdikləri dəyərli təkliflərə işçi qrupu tərəfindən baxılıb. Komitə sədri vurğulayıb ki, dəyişikliklərin hamısı humanist məqsədlərə xidmət edir, dövlətimizin başçısının ünvanlı sosial yardımın çevrəsini daha da genişləndirmek, elçatanlığı asanlaşdırmaq, şərtləri yumşaltmaq barədə tövsiyələri esasında hazırlanıb. Qanun layihəsi səsvermə yolu ilə təsdiqlənib.

İclasda inzibati Xətalar Məcəlləsine edilən dəyişikliklər də (üçüncü oxunuş) baxılıb. Layihə barədə məlumat verən Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov bildirib ki, sənəd "Əlliyyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli Qanunun icrası ilə əlaqədar hazırlanıb. Deputat bildirib ki, sənədin əvvəlki oxunuşlarda parlamentdə müzakirələri zamanı deputat tərəfindən heç bir yeni təklif qeydə alınmayıb. Bu sənəd də səsvermə yolu ilə qəbul edilib. Bununla da Milli Məclisin bugünkü iclası öz işini başa çatdırıb.

"Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib"

Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib. Valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib". SIA-nın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında "Azərbaycan Respublikasının 2019-cu il dövlət bütçəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Səmir Şərifov deyib.

O bildirib ki, karantinin müəyyən mənfi iqtisadi təsirləri qəçiləməz idi: "Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, bütçənin icrası ilə bağlı hansıa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi olaraq, kifayət qədər profisit var. Operativ məlumatlara əsasən, bizdə 500 mln. manat profisit yarandığını göstərir".



Rusiya Federasiyası Dövlət Dumalarının deputatı, Rusiya-Azərbaycan Parlamentlərərəsi Dostluq Grupunun rəhbəri Dmitri Saveliyev AZERTAC-in müxbiri ilə səhəbətində Rusiya ilə Azərbaycanın tərəfdəşliginin strateji xarakter daşımasını vurğulayaraq qeyd edib ki, qarşılıqlı fəaliyyət tarixin ən mürəkkəb məqamlarında daha parlaq şəkildə təzahür edir.

-Dmitri İvanoviç, strateji məsələləri barədə danışmadan əvvəl bir sual vermək istərdim: koronavirus pandemiyası Rusiya ilə Azərbaycanın münasibətlərinin dinamikasına təsir göstəribmi?

-Bir sıra dövlətlərin epidemioloji baryerlərə bir-birindən ayrıldığı bugünkü şəraitdə çoxillik tərəfdəşlik əlaqələrinin möhkəmliyi sınaga çekilir. İndi bele bir ifadə debdədir: dünya daha heç vaxt əvvəlki kimi olmayıcaq. Lakin bu ifadəni Rusiya ilə Azərbaycanın tərəfdəşliginə tətbiq etmək düzgün olmazdı, çünkü bizim xalqlarımız belə mürəkkəb dövrde bütün dünyaya dostluq və qardaşcasına qarşılıqlı kömək nümunəsi göstərir. Məsələn, koronavirusun səmərəli aşkar edilməsi üçün Rusiya Azərbaycana 12 min tedqiqat üçün nəzərdə tutulan test sistemi göndərib. Əməkdaşlığın ən aktual istiqamətlərindən biri ölkələrimizin vətəndaşlarının öz evlərinə qayitmasıdır. Sərhədlerin açılmasını gözəyən çoxsaylı azərbaycanlılar Dağıstan ərazisində gedib, orada onların yerləşməsi üçün çadır şəhərciyi yaradılib, səhra hospitalları işləyir. Martın ortalarından bəri 7500-dən çox azərbaycanlı öz vətənəne qayıdır. Hazırda ölkələrimiz arasında sərhədər bağlıdır, lakin bu fakt sərhədaşırı yüksələşmələrin intensivliyinə əsla təsir göstərmeyib.

-Siz Rusiya-Azərbaycan tərəfdəşligini necə səcidiyyətləndirirəndiniz?

-Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra keçən illər ərzində yarım milyard ton neft hasil edib və bu böyük sərvət infrastruktur dəyişikliklərinə, insan kapitalının inkişafına yönəldilib. Bu gün respublika öz iqtisadi və sosial göstəricilərinə görə çox uğurlu və sürətli inkişaf edən ölkədir. Hazırda Rusiya Azərbaycanın əsas ticaret tərəfdəşlərindən biridir: 2019-cu ildə əmtəə dövriyyəsinin həcmi 2018-ci il üçün müvafiq göstəriciləri 27,4 faiz üstələyərək 3,2 milyard dollara bərabər olub, qarşılıqlı investisiyaların həcmi isə 6 milyard dollara çatıb. İki ölkənin iqtisadi maraqları "yol xəritələri"nin reallaşması çərçivəsində qarşılıqlı bağlıdır, yeni, altıncı "yol xəritəsi" isə ən mühüm sənədlərdən biridir. Burada innovasiyalı inkişaf və rəqəmsal iqtisadiyyat sferasından səhəbət gedir, çünki həm Rusiyada, həm də Azərbaycanda iqtisadiyyatın şəxələndirilməsinə əksər tətbiq olunan tətbiq olunur.

Azərbaycanda iqtisadiyyatın şəxələndirilməsinə əksər tətbiq olunan tətbiq olunur. Regionlararası sərvətələrə əlaqədarlıq: Rusyanın 71 regionu Azərbaycana öz məhsullarını göndərir, Rusyanın 17 subyektində Azərbaycan ilə əməkdaşlıq haqqında sazişlər qüvvədədir. Pandemiya ilə bağlı baryerlər, məsələn, ikinci beynəlxalq "Azərbaycan-Tümen" onlayn-forumunun keçirilməsinə mane olmayıb. Bu forum çərçivəsində biznesmenlər neft hasilatı, kənd təsərrüfatı və turizm sahələrində təcrübə mübadiləsi aparmanın bərabər, müstərək müəssisələr yaradılmasının müxtəlif variantlarını müzakirə ediblər. Ən ciddi və ge-



nişməqaslı strateji layihələrin həyata keçirilməsi ölkələrimiz arasında proqnozlaşdırılmış şəffaf münasibətlərin nəticəsidir. Rusiya və Azərbaycan prezidentlərinin səmimi şəxsi münasibətləri bu əlaqələrə əlavə impuls verir.

-Lakin strateji tərəfdəşlik anlayışı təkcə iqtisadiyyat sferası ilə məhdudlaşmur?

-Həqiqətən, Rusiya ilə Azərbaycan arasında diplomatik münasibətlər yaradılınan bəri ən müxtəlif əməkdaşlıq sahələrində 300-e yaxın ikitərəfli sənəd imzalanıb. Bu sənədlər siyasetdən və iqtisadiyyatdan başlamış yüksək texnologiyalar və mədəniyyət sahəsinə qədər ən müxtəlif məsələləri əhatə edir. Bizim bir dövlət çərçivəsində mövcud olduğumuz ortaş tarixi dövrden miras qalmış, müstəqillik illərində dəha da inkişaf etmək üçün əlavə imkanlar qazanmış ortaş dil, təhsil və mədəniyyət məkanı buna çox kömək edir. Bu gün Azərbaycanda rus dilinə tələbat çoxdur. Respublikada Rusiyanın aparıcı ali məktəblərinin filialları fealiyyət göstərir, bizim mütəxəssislər rus dili müəllimlərinin hazırlanmasının və təkmilləşdirilməsinin təşkilində azərbaycanlı həmkarlarına kömək edirlər. Rusiyada təhsil alan 11 mindən çox azərbaycanlı tələbə ölkərimizin geləcək six əməkdaşlığının təməlidir. Rusiyalı artistlər Azərbaycan tamaşaçıları arasında çox populyardırlar. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri bunu bir daha təsdiq etdi, bu il isə Rusiyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Gənəşli, səxavəli Azərbaycan rusiyalı səyahətçilər üçün cəlbəcəri mərkəzə çevrilib. Azərbaycan bizim turistlərin ən çox səfər etdiyi ölkələndərdir. 2019-cu ildə Rusiyadan Odlar Diyarına 1 milyona yaxın turist səfər edib. Doğrudur, pandemiya turizm sahəsinin inkişafına ciddi təsir göstərib, lakin mən əminim ki, tezliklə vəziyyət qaydasına düşəcək, çünki Azərbaycana valeh olmamaq mümkün deyil.

-Strateji tərəfdəşlik haqqında müsahibə çərçivəsində Azərbaycan üçün çox mü Hüüm olan Qarabağ problemindən yan keçmək olmaz. Bu münaqışın dinc vasitələrlə həlli barədə Rusiyanın mövqeyi uzunmüddəli perspektivdə dəindi ki kimi prinsipial olacaqmı?

-Bizim ölkəmiz ATƏT-in Minsk qrupunun həmsədlerindən biri kimi qətiyyətlə və ardıcıl olaraq bunun tərəfdarıdır ki, Qarabağ problemi siyasi yolla, beynəlxalq hüququn prinsipləri əsasında nizamlanmalıdır. Bu il aprel ayında Rusiya XİN-in rəhbəri Sergey Lavrov "Kazan formulu"nın reallaşdırmağın zəruri olmasını növbəti dəfə bəyan etdi. Bu variantın birinci mərhələsində Dağlıq Qarabağ ətrafindəki rayonlar Azərbaycana qaytarılmalıdır. Bu məsələdə Rusiyanın mövqeyi dəyişməyib, çünki Azərbaycan o ölkədir ki, Rusiya onunla strateji tərəfdəşliyində Qafqaz regionunda sülh və təhlükəsizliyi təmin edir. Şəxslən mən hesab edirəm ki, Azərbaycanın işğal edilmiş əraziləri her hansı əlavə şərtlər irəli sürüləmdən ən qısa müddədə azad edilməlidir. Münaqışının bu həlli həm Azərbaycan torpağına çoxdan gözlənilən sülh getirəcək, həm də Ermənistandan xalqının çoxdan gözlədiyi iqtisadi problemlərinin çoxunu həll edəcək.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarından minnətdarlıq məktubları gəlməkdə davam edir. AZƏRTAC Prezidentin saytına istinadla həmin məktubların daha bir necəsini təqdim edir.

Salyan rayonundan həkim Aygün Salmanova yazır: "Möhtərəm cənab Prezident, bütün bəşəriyyətin ağır pandemiya ilə mübarizə apardığı bir dövrde Sizin insanların sağlamlığının qorunmasına göstərdiyiniz diqqət və qayğı yüksək insani keyfiyyətlərinizin, mənəvi zənginliyinizin bariz nümunəsidir. Dünyanı cənginə alan koronavirusun ölkəmizə təsirinin minimuma endirilməsi üçün görülen tedbirlər təbii ki, Sizin adınızla bağlıdır və Sizin təkcə Azərbaycan vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının Prezidenti olduğunuzu sübut edir. Sizin uzaqgörən siyasetiniz, ən çətin məqamlarda qəbul etdiyiniz düzgün qərarlar ölkəmizi və xalqımızı pandemiyanın ağır nəticələrindən xilas etməkdədir. Mən həkimlik borcumu yerinə yetirmək üçün Astara və Masallı rayonlarına ezam olunmuş həkim kimi, virusa yoluxmuş xəstələri müalicə edən zaman Sizin biz həkimlərə və xəstələrə göstərdiyiniz diqqətin, qayığının bir daha şahidi oldum. Bununla yanaşı, pandemiyanın dünyanın ən inkişaf etmiş ölkələrinə belə böyük faciə yaşatdığını da müşahidə etdik. Lakin Sizin uzaqgörənliliyiniz, çevik və vaxtında həyata keçirdiyiniz tedbirlər sayesində ölkəmiz bütün dünyaya virusla ən uğurlu mübarizə modellərindən birini göstərdi. Bu, bir vətəndaş və bir həkim olaraq məni sevindirməyə bilməz. Bütün bunlara görə Size minnədarlığımı bildirirəm. Sizinlə fəxredirəm, qürur duyuram, cənab Prezident, Allah Sizi qorusun!".



Minnətdarlıq məktubları

Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir

miz Heydər Əliyevə rəhmət eləsin. 1993-cü ildə xalqımızı böyük bələdan xilas etdi. Siz Ulu Öndərin yolunu layiqincə davam etdirirsiniz. Pandemiya dövrü bunu bir daha sübut etdi. Sizin müdrik qərarlarınız və məqsədönlü adımlarınız, sayesində, xalqımızın

Yardımlı rayonunun Qabaqdibi kəndindən Rüfət Sarıyev: "Hörmətli cənab Prezident, hazırda dünyamız böyük çətinliklə üzləşmişdir. Bütün dünya ölkələri COVID-19 pandemiyası ile mübarizə aparır. Bir sıra ölkələrdə vəziyyət çox acınacaqlı olduğu halda, Azərbaycan vətəndaşı nisbətən rahat yaşayır. Sağlamlığımızı düşündüyüüzə, qayğıımıza qaldığı-niza görə Sizə təşəkkür edirik. Bir Azərbaycan vətəndaşı kimi daim Sizin siyasetinizi ve apardığınızı islahatları dəstekləyirik və Sizinlə qurur duyuruq. Allahdan Sizə uzun və sağlam özür arzulayıraq".

Sumqayıt şəhərindən şagird Kənan Mahmudlu: "Möhtərəm cənab Prezident, mən təbiət elmləri temayülli gimnaziyanın 6-cı sinif şagirdiyem. Hazırda dünyani sarşışdan koronavirus belası Azərbaycanda da yayılmışdır. Hörmətli Prezidentim, Sizin uzaqqörənliliyiniz sayəsində bu bəlanın fəsadları ölkəmizdə minimum səviyyəyə endirildi. Əhalinin sağlamlığıının qorunması və xalqımızın bu bələdan daha az itkilərlə qurtulması istiqamətində mühüm işlərinizə görə sinfimizin şagirdlərinən adından Sizə dərin minnətdarlığı-mü bildirirəm".

Bakının Yasamal rayonundan Rəmzi Dədəkişiyev: "Hörmətli cənab Prezident, Allah ılı Mübarək!"

nir. Çünkü ataların bir meselesi var: "Gördüğünü qoyub, görəcəyə getmə". Sizin gördüğünüz işler göz qabağındadır. Allah uğurlarınızı dəba da bol elasın!"

Hürsiziz. Pandemiya dovrü bunu bir daha sübüt etdi. Sizin müdrük qərarlarınız və məqsədyönlü ad-dimləriniz sayəsində xalqımızın koronavirusdan müdafiəsi etibarlı şəkildə təmin olunmaqdadır. Biz xalq olaraq keçmiş də görmüşük, bu günü də görürük. Əlbəttə ki, fərq çox böyükdür. Ölkəmizdə 1990-ci illerin əvvəllərində hökm sürən xaosu, özbaşinalığı, aclığı indi tərəqqi, inkişaf, yüksək rifah əvəzləyib. Cənab Prezident, Siz xalqa arxa-dayaq olduğunuz kimi, xalq da hər zaman Sizinlədir. Sizin dediyiniz kimi, "Biz birlikdə güclüyük!".

Beyləqan rayonunun sakinləri Mircəfər İsmayılov, Yasəmən Hüseynova, Cəfərov və Mansir Kərimov yazırlar: "Hörmətli cənab Prezident, Sizin prezidentliyiniz dövründə Azərbaycan böyük uğurlar əldə etmiş, çətinliklərin öhdəsində mətinliklə gəlmüşdir. Cəbhe bölgəsində yaşayan mecburi köçkünlər olaraq inanırıq ki, Sizin dəstəyinizlə koronavirus epidemiyasına da qalib gələcəyik. Sizin tapşırığınızla yaşı 65-dən yuxarı olan vətəndaşlara, o cümlədən sosial baxımdan hes-sas ailələrə xüsusi qayğı göstəril-məsi, ərzaq yardımlarının veril-məsi, karantin dövründə 190 manat məbləğində pul vəsaitinin ödənilmesi sübut edir ki, Sizin yü-rüdüyünüz siyasətin mərkəzində Azərbaycan vətəndaşı və onun ri-fahı dayanır. Cənab Prezident, xalqımız Sizi arxalanır və güvə-

nir. Çünkü ataların bir məsəli var: "Gördüyünü qoyub, görəcəyə getmə". Sizin gördüğünüz işlər göz qabağındadır. Allah uğurlarınızı daha da bol eləsin!".

İmişli rayonunun Yuxarı Qaralar kəndinin sakini Şəmsiyyə Rahmanova: "Hörmətli cənab Prezident, mən bir Azərbaycan vətəndaşı, gənc nəslin nümayəndəsi və dövlət qulluqçusu kimi bu məktubu Size böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan gənci kimi dünyada, eləcə də ölkəmizdə gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmetlərinizi yüksək qiymətləndirirəm. Hələ koronavirus infeksiyasının dünyani bürümədiyi vaxtdan ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox inikisaf etmiş ölkələri üçün nümu-

“İntiqad, Əməkçilər, Əməkçilərin qurğuları
ne oldu. Sizin bütün qərarlarınızla
həmrəyik. Hamımız inanırıq ki, bu
qərarlar bizi bu beladan minimum
zərərlə qurtaracaq. Biz her za-
man, eləcə də pandemiya dövrün-
də Sizin dəstəyinizi öz üzərimiz-
də hiss edirik. Biz Sizi və fəaliy-
yətinizi dəstəkləyir və Size güvə-
nirik. Xoşbəxt xalqıq ki, ölkəmizin
Sizin kimi Prezidenti var. Size
minnətdarlıq, cənab Prezident”

Bakı şəhərindən Mehriban Mirzəyeva: "Möhtərəm cənab Prezident, Siz ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısısunuz. Xalqımızın rifahı, daha yaxşı yaşaması üçün gördüğünüz bütün işləri alıqlayır, yorulmaz fealiyyətinizə görə. Siza minnətdarlıqlı-

mı bildirirəm. Dünyanı cənginə almış koronavirus pandemiyası Azərbaycandan da yan keçməyib. Sizin müdrik və uzaqqorən siyasetiniz nəticəsində ölkəmizdə pandemiyanın təsirinin azaldılması və miqyasının məhdudlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bütün bunlar sübut edir ki, yürütdüyünüz siyasetin mərkəzində Azərbaycan vətəndaşlığı və onun rifahı dayanır. Cənab Prezident, insanların sağlamlığıının qorunması məqsədilə Sizin tapşırığınıza hər bir vətəndaşa hər cür yardım göstərilir. Gördüyüünüz bu işlər, qabaqlayıcı tədbirlər bir daha sübut edir ki, Siz da im xalqımızı düşünür və hər bir vətəndaşın qayğısına qalırsınız. Cənab Prezident, Sizin "Biz birlikdə güclüyük!" çağırışınız uzun illər ölkəmizin zəfər simfoniyası olacaq. Biz Sizinlə fəxr edirik. Allah Sizi, ailənizi və xalqımızı qorusun!".

Saatli rayonunun Çolpi kəndindən Vaqif İbrahimov: "Möhtərəm cənab Prezident, Sizə öz adımdan və qohumlarının adından təşəkkürümüzü bildirirəm. Koronavirusun dünyada yayıldığı bir vaxtda Siz qısa müddətdə xəstəxanalar inşa etdirərək tam hazır vəziyyətdə xalqımızın istifadəsinə verdiniz. Maska istehsalı fabrikinin açılması, şəhər və rayonlarda mütəmadi olaraq dezinfeksiya işlərinin aparılması, işsiz vətəndaşlara yardımların verilməsi Sizin çəvik və zəruri tədbirlərinizin nəticəsidir. Bütün bunların hesabına Azərbaycanda kütləvi yoluxmanın qarşısı alınmışdır. Sevindirici hədr ki, digər ölkələr Sizin is principi

pinizdən örnek götürür. Biz Sizin lə fəxr edirik. Siz Azərbaycan xalqının dayağı olduğunuz üçün Allah Size hər zaman dayaq olsun! Sizin bu iş prinsipinizi gördükdə ulu öndər Heydər Əliyevin 1980-ci ildə Sabirabad rayon zəhmətkeşləri qarşısında çıxış edərkən söylədiyi sözləri xatırladım. Ulu Öndər o vaxt demişdi: "İnsanda istək olanda, arzu olanda, iradə olanda qarşıda duran hər bir çətinliyə nail olmaq olar". Bəli, bu istəyi Sizdə gördük. Sizin işlərinizə "əhsən" deyirik. O gün olsun ki, işgal edilmiş torpaqlarımız sülh yolu ilə azad olunsun, növbəti təşəkkür məktubunu da onda ya-zaq. Hörmətli Prezident, Size möhkəm cansağlığı, gələcək işlərinizdə yeni-yeni uğurlar, ailə səadəti, xosbəxtlik arzulayıraq".

Sırvan şəhərindən Fəridə Yahyayeva: "Hörmətli cənab Prezident, koronavirus infeksiyasına qarşı həyata keçirdiyiniz ardıcıl və məqsədönlü tədbirlərə, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və sağlamlığını qorunmasına görə verdiyiniz düşünülmüş qərarlara görə Sizə ailə üzvlərimizin adından və öz adımdan dərin minnətdarlığımı bildirirəm. Çünkü biz görürük ki, Azərbaycan xalqının yaxşı güzəranı və gözəl gələcəyi Sizin üçün en ümde məsələdir. Məhz verdiyiniz operativ qərarlar göstərdi ki, digər ölkələrlə müqayisədə ölkəmiz bu infeksiyadan az zərərlə çıxmış bacarı. Cənab Prezident, mən böyük qururla deyə bilərəm ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı qarşılaşdığı bu bələdan tezliklə qurulacaq və narahatlıq keçirdiyimiz çətin günlər arxada qalacaqdır. Siz olduqca şərəflı və çətin bir yoldasınız. Azərbaycan xalqı Sizi sevir, dəstəkləyir və verdiyiniz hər bir qərarın arxasında durur. Bir daha ölkəmizin sağlam gələcəyi və inkişafı naminə gördüyüünüz işlərə və yorulmaz fəaliyyətinizə görə Sizə minnətdaram. Size möhkəm cansağlığı diləyirəm. Tanrı Sizi və ölkəmiziorusun!"

Tanrı Sizi və olkemizi qorusun!”.
Quba şəhərindən Sahile Ağasiyevanın məktubunda deyilir: “Hörmətli cənab Prezident, son aylarda bəşəriyyətin bələsına çevrilən COVID-19-la bütün dünya mübarizə aparır. Belə bir vaxtda Siz xalqa müraciət etməklə bir daha bizimlə - xalqla birlikdə olduğunuzu isbat etdiniz. Bildirmək istəyirəm ki, Sizin həyata keçirdiyiniz bütün qabaqlayıcı tədbirləri ürəkdən bəyənirik. Azərbaycanın bütün bölgələrində vətəndaşlarımıızın sağlamlığının qorunması namına görülen tədbirlər uğurla davam etdirilir. Biz bilirik ki, pandemiyanın miqyasının məhdudlaşdırılması istiqamətində atılan hər bir addım mühüm strateji əhəmiyyət kəsb edir və baş verə bilecek fəsadların aradan qaldırılmasına yönəldilib. Artıq xalqımız bu bəlanın ciddiliyini Sizin tövsiyələriniz sayəsində daha dərindən anlayaraq dərk edib. Cənab Prezident, Sizin sözünüzle desək, “Biz birlikdə güclüyük!”. Xalqımızın rifahi və sağlamlığı namine atdığınız bütün addımlarınızı dəstekleyir, Sizin rəhbərliyinizə ölkəmizin işqli və gözəl gələcəyinə əminliyimi ifadə edirəm. Ulu Tanrıdan Size uzun ömür və cansağlığı arzu edirəm”.

Antimilli qüvvələr Azərbaycanı strateji hədəflərindən yayındırıra bilməz

Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi dərin məzmunlu çıxış ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılınlıb və geniş əksədə doğurub. AZƏRTAC Milli Məclisin Müdafia, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun bu çıxışla bağlı "Antimilli qüvvələr Azərbaycanı strateji hədəflərindən yarındırıra bilməz" adlı məqaləsini təqdim edir.



Bələ bir hikmetli kəlam var: zamanın en böyük münsifdir. O, bir çox həqiqətlərə öz obyektiv qiyamətini verir. Hər hansı prosesə tarixi kontekstdən baxış, onun səbəb və nəticələrinin düzgün dəyərləndirilməsinə, problemlər üçün uyğun həllərin tapılmasına imkan yaradır. Bu baxımdan, mayın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışı zamanı etdiyi çıxış, toxunduğu məqamlar hər kəs üçün böyük bir tarix dərsi oldu. Xüsusile öten əsrin sonlarında ermənilərin Azərbaycana qarşı ərazi iddialarının yenidən baş qaldırması, Dağlıq Qarabağ və ətraf rayonlarımızın işgali ilə bağlı dövlət rəhbərimizin toxunduğu məqamları bir çox tarixi reallıqlara işq saldı. Eyni zamanda, bu çıxışın işğında münaqişənin ədalət normallarına, ölkəmizin milli maraqlarına uyğun həllinə doğru yol göründü.

Heydar Əliyev olsayı...

80-ci illerin sonlarında və müstəqilliyin ilk illərində o torpaqları qorumaq, vəziyyətin bu yerdə qədər gelib çıxmamasına yol verməmək üçün Azərbaycan bir çox imkanlardan məhrum idi. İşgalçi düşmənə və onların havadarlarına qarşı vuruşmaqdən ötrü həlnizami ordu qurulmamışdı. Ölkə dərin sosial-iqtisadi, mənəvi böhran içində idi. İttifaqın süqutu ilə birdən-birə ortaya çıxmış yeni tarixi reallıqlar dövründə cəmiyyətimiz hənsi səmti tutacağını bilmirdi. Siyasetdə naşı olan təsadüfi insanlar arasında baş verən qızığın hakimiyyət davaları, kreslo uğrunda mübarizə diqqətin erməni separatizmində yayınmasına gətirib çıxarırdı. Ümummillilərə əsas tutan vahid bir xətt yox idi. On əsası isə Azərbaycan cəmiyyəti belə bir xətti müəyyənleşdirəcək, cəmiyyəti ölkə maraqları ətrafında səfərər edib düşmənə yerində oturda biləcək qətiyyətli lidere malik deyildi. İşgalçi qoşularımız da, onların havadarları da bunu çox yaxşı bilirdilər.

Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının xalqımızın ümummillili lideri, ulu öndər Hey-

əliyevin SSRİ-nin ali rəhbərliyindəki vəzifəsindən məqsədli şəkildə istefaya göndərilməsindən çox qısa müddət sonra - heç iki həftə keçməmiş baş qaldırması faktı bir çox mətləblərə işq salır. Prosesləri aydın təhlil imkanına malik hər kəs siyasi mövqeyindən, baxışlarından asılı olmayaraq özündə obyektivlik tapıb bunu təsdiqləyər ki, eger öten əsrin 80-ci illərinin sonlarında Azərbaycan rəhbərliyində mərkəzin hər buyruğunu canfəşanlıqla yeriñe yetirən zəif, iradəsiz şəxslər yox, məhz Heydar Əliyev olsayı, ermənilər heç vaxt belə bir cürət göstərə bilməzdilər.

Qətiyyətin gücü

Təkcə bir faktı diqqətə çatdırıq: Heydar Əliyev Azərbaycan Xalq Cümhuriyyəti dövründə başlamış öten əsrin 80-ci illərinin əvvəllerine qədər ermənilərə bir qarış da torpaq güzəştə getmemiş, eləcə də soydaşlarımızın Ermənistən ərazisindəki tarixi torpaqlarımızdan yeni deportasiya dalğalarına yol verməmiş yeganə Azərbaycan rəhbəri idi. Öger düşnürküse ki, bu, ermənilərin onun ölkəye rəhbərliyi dövründə nisbetən farağat durmaları ilə bağlı olub, yanılıraq. Bəli, erməni separatçıları bu dövrde öz yeni iddialarını gerçəkləşdirməyə açıq cəsarət göstərməyiblər. Amma onları farağat dayandıran da yənə Heydar Əliyev qətiyyəti idi. Onlar Azərbaycanın Ümummillili Liderinin bu qətiyyəti, sarsılmaz iradəsi, Vətən sevgisi, nüfuzu qarşısında heç nəyə nail ola bilməyəcəklərini yaxşı anlayırdılar. Ona görə də öten əsrin 70-ci illərində müyyən texribatçı əməllərə əl atıb yeni separatçı planlar hazırlamaqdan və bu planları yerine yetirməyə fürsət gözləməkdən başqa əllərindən heç nə gəlmirdi. Onların bu planları barədə məlumatlı olan və texribatçı əməllerin qarşısını almaqdan ötrü texiresəlinməz tədbirlər həyata keçirənə yənə də, uzun illər xüsusi xidmət orqanlarında rəhbər vəzifələrde çalışmış, böyük dövlətçilik təcrübəsinə malik Heydar Əliyev idi.

Ulu Öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdən ermənilərin separatçı əməllə-

ri ilə yaxşı tanış idi. Onun fealiyetinin əsas istiqamətlərindən birini erməni təxribatlarına qarşı mübarizə təşkil edirdi. Erməni separatizminin yeni təzahürləri ilə Heydar Əliyev hələ sovet Azərbaycanına rəhbərliyinin ilk aylarından qarşılaşmali olmuşdu. 60-ci illərin ortalarında Dağlıq Qarabağın Azərbaycandan zorla qoparılması cəhdleri vətənpərvər Heydar Əliyevin qətiyyəti iradesi sayesində mümkün olmayandan sonra ermənilər taktikəni dəyişərək öten əsrin 20-ci illərinin sonlarına aid hansısa saxta xəritələri gündəmə gətirməyə başlamışdır. Bir müddət bununla bağlı danışıqlar getmiş, hətta Azərbaycanın Ali Soveti həmin sərhədyanı torpaqların guya Ermənistana mənsubluğu baredə yanlış bir qərar da vermişdi. Bu, əlbətə mərkəzin təzyiqləri nəticəsində ortaya çıxan bir qərar idi. Heydar Əliyevin Azərbaycan rəhbərliyinə gelişində cəmi bir ay sonra atlığı ilk addımlardan bir məhz bu qərarın ləğvi oldu.

Ulu Öndər sonalar jurnalist Elmira Əhmədovaya verdiyi müsahibədə xatırlayırdı: "Birinci katib seçiləndən bir ay sonra, 1969-cu ilin sentyabrında Ermənistən KP-nin birinci katibi Anton Koçinyana zəng edib onunla görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistəndəki milletçi adamları öz ərazi iddialarından çekindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünkü sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən hadisələr baş vermedi".

Hətta bu reallığı 1988-ci ilde verdiyi müsahibəsində Ermənistən keçmiş rəhbəri A. Koçinyan özü də etiraf edirdi ki, onun rəhbərliyi dövründə Qarabağ məsəlesi bir neçə dəfə qaldırılmış, lakin Heydar Əliyevin yüksək nüfuzu, mərkəzdə sözünün kəsəri bu məsələnin həllinə imkan verməmişdi. Hətta o, SSRİ-nin əsas rəhbərlərindən olan M.A. Suslovun onu bir dəfə yanına çağırıb sərt şəkildə erməni separatizmini nə son qoymaq barədə göstəriş verdiyini də yada salırdı.

Strateji baxış

Bütün bunlar təbii ki, Heydar Əliyev qətiyyətinin gücü idi. Ulu Öndər eyni qətiyyətlə ermənilərin elm, mədəniyyət, ədəbiyyat müstəvisində əl atdıqları təxribatların da qarşısını aldı. Erməni separatizmini bir an belə diqqətindən kənarda qoymur, simptomları onun kimi təcrübəli dövlət xadimlərinə yaxşı tanış olan erməni xəstəliyinin yayılmasına imkan vermir.

Dağlıq Qarabağ Muxtar Vilayəti rəhbərliyinin o dövrə mümkin qədər sınañmış kadrlarla

məhkəmləndirilməsi, Dağlıq Qarabağ regionunun sosial-iqtisadi inkişafı məsələlərinin daim diqqətdə saxlanması da Heydar Əliyev uzaqqorənliyinin, idarəcilik məhərethinin daha bir təzahürü idi. 1980-ci illərin sonlarında ermənilər öz separatçı niyyətlərini həyata keçirməkdən ötrü azığın çıxışlara başlayanda mərkəzi kültəvi informasiya vasitələrində Qorbaçov və onun ideoloqlarının məsəhəti ilə belə fikirlər yayıldılar ki, münaqişənin əsas səbəbi guya DQMV-nin sosial-iqtisadi sahədə geri qalması ve respublika rəhbərliyi tərefində erməni əhalinin hüquqlarının pozulması olub. Ermənilərin 70-80-ci illərdə Moskvaya, Siyasi Büroya yazdıqları donosların mezmunu da təxminən bele idi. Əlbətə, bütün bunlar, Heydar Əliyevin nüfuzuna qarşı yönələn, eyni zamanda, mələtlərərəsə problemin tənzimlənməsində mərkəzi hökumətin acizliyinə bərəət qazandırmaq məqsədile uydurulmuş ağ yalanlar idi. Real faktlar bütün bunların eksini söyləyirdi. Heydar Əliyevin dəstəyi ilə Xankəndinə dəmir yolu xətti çəkilmişdi. Şəhərdə yaraşıqlı vağzal binası, hava limanı tikilmişdi. Bura müntəzəm təyyarə reysleri təşkil olunurdu. Muxtar vilayətdə iri müəssisələr, o cümlədən ayaqqabı fabriki, elektrotexnika zavodu, elektron sənayesi üçün kondensatorlar, kənd təsərrüfatı maşınqayırması və s. zavodlar inşa olunmuşdu. Yaşayış evləri, yeni məktəblər, poliklinika təkili etdi ki, Ermənistəndəki mərkəz adamları öz ərazi iddialarından çekindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünkü sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən hadisələr baş vermedi".

Hətta bu reallığı 1988-ci ilde verdiyi müsahibəsində Ermənistən keçmiş rəhbəri A. Koçinyan özü də etiraf edirdi ki, onun rəhbərliyi dövründə Qarabağ məsəlesi bir neçə dəfə qaldırılmış, lakin Heydar Əliyevin yüksək nüfuzu, mərkəzdə sözünün kəsəri bu məsələnin həllinə imkan verməmişdi. Hətta o, SSRİ-nin əsas rəhbərlərindən olan M.A. Suslovun onu bir dəfə yanına çağırıb sərt şəkildə erməni separatizmini nə son qoymaq barədə göstəriş verdiyini də yada salırdı.

Əlbətə, təbietən dahi strateq olan, dövlətçilik məsələlərinə beş-on illik dövr kimi yox, yüzilliklər prizmasından baxmağı bacaran Heydar Əliyevin Dağlıq Qarabağda erməni separatizminin kökünü gələcəkde tam kəsməkdən, XX əsrin əvvəllerində bura küləvi şəkildə köçürülmüş erməni ailələr hesabına azərbaycanlıların pozulmuş hüquqlarını bərpa etməkdən, tarixi ədalətsizliyi aradan qaldırmaqdan ötrü müəyyən strateji planları da olmamış deyildi.

Onun bu regionda gördüyü işlər, yaratdığı müəssisələr bir tərəfdən Dağlıq Qarabağın sosial-iqtisadi həyatını canlandırdırsa, digər tərəfdən de bu müəssisələrde çalışın, burada ev-əşik sahibi olan azərbaycanlılar hesabına bu torpaqlarımızda demografik üstünlük tədricən bizim xeyrimizə dəyişirdi. Ulu Öndər bunu qətiyyən ermənilərin sıxışdırılması, onların hüquqlarının pozulması hesabına etmirdi. Sadəcə, yeni müəssisələrdə çalışmaqdan ötrü

yetərli qədər işçi qüvvəsinə ehtiyac vardı. Erməni əhalisinin potensialı, təbii artım səviyyəsi bu na imkan vermediyindən iş yerlərinə ermənilərlə bərabər, xeyli sayıda azərbaycanlı gənclər də təyinat alırdı və bu, tədrīcən əraziinin demoqrafiq mənzərəsini dəyişirdi.

Məsələn, Heydar Əliyevin ölkə rəhbərliyinə gelişinə qədər Dağlıq Qarabağda azərbaycanlı əhalinin nisbəti 10-14 faiz təşkil edirdi. Heydar Əliyev 1982-ci ildə SSRİ rəhbərliyinə dəvet olunub Moskvaya gedəndə isə bu göstərici artıq 25 faizə çatmışdı. Əger Ulu Öndər növbəti 10 ildə də Azərbaycana rəhbərlik etseydi, bu göstərici ən azı 50 faiz çatacaqdı. Hiyləger xisəltli ermənilərə təbii ki, bunun fərqində idilər. Ona görə də Ulu Öndər qarşı donoslardır, anonim məktublar ara vermirdi. Əfsuslar olsun ki, Heydar Əliyevin strateji addımlarının məhiyyətini anlamaq gücündə olmayan öz içimizdəki satqınlar da bu məsələdə ermənilərə dəstək olurdular. Mərkəzə göndərdikləri donoslardır, Heydar Əliyeye qarşı qarayaxma kampanyalarında fəal iştirakçıları ilə ermənilərin məraqlarına xidmət edirdilər.

Tarixin ən doğru seçimi

Bir anlıq təsəvvür edək ki, Heydar Əliyev Sov İKP MK-nin Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrindən məqsədli şəkildə istefaya göndərildi. Bundan iki həftə keçməmiş ermənilər separatçı kampanyaya başlayırlar. Amma Azərbaycanda hakimiyyətə olanlar nə Ulu Öndərin vəzifədən kenarlaşdırılmasına, nə də ermənilərin bu separatçı addımlarına bir reaksiya verirlər. Vəziyyəti nəzarətdə saxlamaq üçün heç bir təşəbbüs göstərmirlər. Özü də o dövrə ölkə rəhbərliyində təmsil olunanların coxu məhz Heydar Əliyevin vəzifə pillələrində irəli çəkdiyi, etimad göstərdiyi insanların ididi. Amma tarix sübut etdi ki, onlar Ulu Öndərdən heç bir idarəcilik təcrübəsi, böhran durumlarını nəzarətdə saxlamaq məhareti, heç olmasa vətənpərvərlik hissi əzx edə bilməyiblər. Məhz onların sərişətsizliyi sayesində ermənilər öz separatçı niyyətlərində xeyli irəli getməkdən ötrü 1988-ci ilin fevralında Azərbaycana qarşı Sumqayıt texribatını töötüdilər. Erməni daşnakları şəhərdə yaratdıqları gizli dəstələrə Sumqayıtin bir neçə erməni sakinini qətəl yemək dövrlərə qədər vəzifələrindən qızılçıqları qarşılardı. Sonradan üzə çıxacaqdı ki, öldürülənlər de daşnak təxribatlarına uyuyan, onların terror əməllərinin maliyyələşdirilməsi üçün maddi yardım göstərməkdən imtina edən erməni ailələrinin nümayəndələri olub.

Antimilli qüvvələr Azərbaycanı strateji hədəflərindən yayındırıa bilməz

Əvvəli Səh. 6

Cinayətləri törədən şəxsin həbs olunub cəzasını alaraq bir il-dən sonra cəzasını çekmek üçün Ermənistana göndərilməsi və orada dərhal azadlığa buraxılması da Sumqayıt hadisələrinin ermənilər tərəfindən həyata keçirilmiş məqsədli təxribat olduğunu bir daha sübuta yetirdi. Nə qədər iyrənc və tükürkədici mahiyyətdə olsa da, bütün bu təxribatlar erməni separatçılarına Dağlıq Qarabağ münaqişəsini alovlandırmış, öz mənfur məqsədlərinə nail olmaq imkanı yaratdı. Onlar 1992-ci ilin fevralında Azərbaycan xalqına ve ümumiyyətə bəşəriyyəte qarşı yeni tariximizin böyük cinayətlərindən birini

- Xocalı soyqırımı - törədilər. 1992-ci ilin mayında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həllədici əhəmiyyətli Şuşa, Laçın rayonları işğal olundu. Əfsuslar olsun ki, o dövrə cəmiyyətdə əsas söz sahibi olan Azərbaycan Xalq Cəbhəsi

də hakimiyyətə gəlməkdən ötrü xalqa qarşı xəyanət yolu tutdu. Naşı və səriştəsiz adamlar herbi çevriliş yolu ilə hakimiyyəti əla keçirək Azərbaycan xalqının daha bir bələsina əvərildilər.

Ösas niyyətləri ölkənin bütün sərvətlərini talaşaqla ibarət olan bu insanların səriştəsizliyi ucbatından sosial-iqtisadi, mənəvi bəhran dözləməz vəziyyətə çatdı. Azərbaycan övladlarının canları-qanları bahasına qoruduları torpaqlar əldən getdi. Xarici ölkələrlə münasabətler gərginləşdi. Ölkədə yeni separatizm ocaqları alovlanmağa başladı. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qaldı, vətəndaş müharibəsinin bir addımlığına gəlib çıxdı.

Bu fakt AXC hakimiyyətinin hansı dəyərlərə sahib olduğunu aydın şəkildə göstərir: ermənilər Azərbaycanın yeni rayonlarını işğal etdikləri zaman bu hakimiyyətin başbilənləri də Gəncəni bom-balamaq planı qururdular, öz da-

xıllərində hakimiyyət uğrunda dişmələrə başlamışdır. Belə bəhran anlarında öz müdrik qərarları ile taleyinə sahib çıxan Azərbaycan xalqı yenə de tarixinin ən doğru seçimini etdi. AXC-ni şüphərüb birdəfəlik tarixin zibilliyine atdı. Azərbaycanın taleyinə xalqın tekidil tələbi ilə ölkə rəhbərliyinə qaydan ulu öndər Heydər Əliyevə etibar edərək qurtuluşa nail oldu.

Xalqa və dövlətə qarşı xəyanət yolu tutanlar

Ümumməlli idarə Heydər Əliyevin müyyən etdiyi strateji inkişaf kursunu əzməle həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü siyasetin uğurları sayesində ölkəmiz bu gün inkişaf etmək, xoşbəxt gələcəyini qurmaq, ərazi bütövlüyünə nail olmaq üçün bütün lazımi imkanlara malikdir. Azərbaycan siyasi, sosial-iqtisadi və digər sahələrdə nail olduğu sıçrayışlı yüksəlişlə, o cümlədən yerləşdiyi məkanın siyasi və iqtisadi imkanlarından səməreli formada yararlanaraq Cənubi Qafqazın aparıcı dövlətinə çevriləməsi tarixi reallıqdır. Prezident İlham Əliyevin müdrik siyasi kursu regionun idarətə kimi Azərbaycanın bölgədəki və dünyadakı mövqelərini gücləndirir.

Azərbaycan bu gün öz gerək müstəqilliyini təmin edib. Heç bir tezviqə, təhdidə baxmayaraq, müstəqil inkişaf yolu ilə geləcəyinə doğru irəliləyir. Bu gün respublikamızda sosial-iqtisadi yüksəlişdən irəli gelərek bütün cəmiyyət inkişafdadır. Hər sahədə tərəqqi, irəliliyi müşahidə olunur. Xarici düşmənlərə xidmet edən içimizdəki satqınlar isə yene öz işlərindərlər. Ölkənin milli maraqlarını satmaq mərzi onları yene tərk etməyib. Fərq yalnız bundadır ki, əger Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi və erməni separatizminə qarşı apardığı ardıcıl mübarizə dövründə donoslar Moskvaya göndərilirdi, indi antimilli qüvvələrin müraciət ünvanları onları qrantlarla bəsləyən Qərb institutlarıdır.

Birillik hakimiyyətləri dövründə Azərbaycana onilliklərə bərabər zərbe vuran bu siyasi qaragıruh sivil müxalifetçilikdən uzaq düşüb, müxalifet kimi ortaya aydın program qoymaqdan, hökumətə ağıllı bir təklif vermək fikrindən uzaq olub. Çünkü bu fəaliyyəti or-taya qoya biləcək intellektual potensialı olmayıb. Əvezində xalqa və dövlətə qarşı xəyanət yolunu tutub. İqtisadi sferadakı müsbət göstəricilərə, islahatların uğurlu nəticələrinə və pozitiv yeniliklərinə, dövlətin sosial sahəde atlığı mühüm addımlara baxmayaraq, bu antimilli ünsürlər yene də ağa qara deməklərindən qalmır. Əslində müxalifetçiliyi antimilli platformaya çevrilmiş belələrindən başqa nəsə gözləmək sadələvhilük olardı.

Amma bir həqiqət də var. Bu

həqiqət ondan ibarətdir ki, Prezident İlham Əliyevin rehbərliyi ilə qazanılan hər bir uğur özünü müxalifetçi hesab edən Əli Kərimlinin, milli şura adlı qondarma qurumda təmsil olunan ünsürlərin antimilli müstəvیدə qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan sırimaq cəhdərinin və siyasi iflasdan çıxış yollarının qarşısını alır. Bəli, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatında dəfələrə artım baş verib, maaşlar, pensiyalar, ölkəmizin valyuta ehtiyatları dəfələrə yüksəlib, işsizlik və yoxsulluq həddi minimal səviyyəyə düşüb.

Ə.Kərimli və etrafında cəmlənən qaragıruh bax, bundan narahatdır. Bu həqiqəti etiraf etməyə isə heç vaxt özlərində cəsarət və güc tapa bilməyəcəklər. Çünkü antimilli hiss, təmsil olunduqları xalqa və dövlətə nifrat qanlarına hopub.

Sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitinə son qoymağın vaxtıdır

Sovet dövrünün donosbazları öz çirkin mahiyyətlərini anonim məktublar altında pərdeleyirdilər. Günümüzün sapı özümüzdən olan baltalarının yalan yamaq aləti isə sosial şəbəkələrdir. Daha dəqiq desək, bu şəbəkələrdə mövcud olan nəzarətsizlik, məsuliyyətsizlik mühitidir. Təsadüfi deyil ki, bu gün dönyanın hər yerində cəmiyyətin sağlam təbəqəsi informasiya texnologiyalarının inkişaf göstəricisi olan sosial şəbəkələrin yaratdığı imkanlardan səməreli istifadə etdikləri halda, bir qismi insanlar üçün internet resursları dezinformasiya yaymaq, böhtan atmaq vasitəsinə əvərilib.

Önce onu qeyd edim ki, Azərbaycanın sivil dönyanın tam hüquqlu üzvü kimi internet şəbəkəsinin inkişafına xüsusi diqqət yetirir. Xüsusilə son illərin internetlə bağlı statistikası göstərir ki, respublikamızın inkişafı internet xidmətlərinin en müasir tələblər səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Həmçinin Azərbaycan əhalisinin böyük əksəriyyəti internet istifadəcisinə əvərilib. Bu tendensiyanın özü Azərbaycanın demokratik inkişaf yolu keçidiyi olduğunu təsdiq edir. Azərbaycanda da bu sahədə həllər tapılmalıdır. Çünkü sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitine son qoymağın vaxtıdır.

Lakin hesab edirəm ki, bütün bunlar yetərli deyil və yeni hüquq tənzimlənmə mehanizmlərinin tətbiqinə ehtiyac var. Artıq bu şəbəkələri yaradıb müasir bəşəriyyətin həyatının bir parçasına əvərilib. ABŞ-da da bele bir mühitin ölkənin, cəmiyyətin gələcəyi üçün nə qədər böyük təhdidlər doğruduğun fərqindədir. Ona görə də sosial şəbəkələrdə daha ciddi tənzimləyici normaların müəyyənləşdirilməsi üçün addımlar atılır. Azərbaycanda da bu sahədə həllər tapılmalıdır. Çünkü sosial şəbəkələrdəki məsuliyyətsizlik mühitine son qoymağın vaxtıdır.

Ölkənin inkişafı, dəha da qüdrətlənməsi nizamlı bir cəmiyyətin formalasdırılmasından, qanunlara hörmət ruhunun tam hakim olmasına keçir. 1993-cü ildən sonra Azərbaycanda başlanan siyasi xətt bunu tam təsdiq edir. Regionda lider, dünyada söz sahibi olan, tam müstəqil siyaset yürüdən Azərbaycanı heç bir qüvvə öz yoldan döndərmək iqtidarından deyil. Möhtərem Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi siyaset sayəsində dövlətimiz bundan sonra da möhtəşəm uğurlara imza atacaq, özünün bütün milli hədəflərinə inamlı yetişəcək.



ABŞ Kongresinin üzvü 28 May - Respublika Günü ilə bağlı bəyanat verib

A BŞ Kongresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı - Respublika Günü 102-ci ildönümü münasibətə bəyanat verib.

AZERTAC xəbər verir ki, bəyanatda 1918-ci ildə Azərbaycanın Şərqi ilk müstəqil, dünya və demokratik respublika qurduğu bildirilib. Kongres üzvü uzun illər Sovet nəzarətindən Azərbaycanın Sovet İttifaqının çökəsi ilə 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyi və 1992-ci ildə ABŞ-in Azərbaycanla diplomatik elaqələr qurduğunu vurğulayıb.

Bəyanatda, həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuqluq mübarizədə ABŞ əsgərləri ilə çiçin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji məşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi la-yihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı bildirilib. Kongres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşıadığını qeyd edərək Azərbaycandakı dini plüralizmi təqdir edib.

Sonda Kongres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındaki tərəfdəşlığı ön plana çəkib. K.Hern Kongresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındaki dostluq əlaqələrindən məmənnuluğunu ifade edərək bir daha Azərbaycan xalqına səmimi tebriklerini izhar edib.

Çox təhlükəli silah: Sosial şəbəkələr!



Internet resurslarının bir qolunu təşkil edən sosial şəbəkələr artıq, həyatımızın bir hissəsinə çevrilib. Hətta, bir çoxları onları həyat tərəzinə ayrılmaz bir hissəsi kimi seviyələndirir. Yeni informasiya münasibətlərinin qurulduğu bir dövrdə, heç şübhəsiz ki, sosial şəbəkələrdən istifadə bize misilsiz imkanlar yaradır, lakin, qüsursuz imkanlar yaradır, deyə bilmərik. Sosial şəbəkələrin faydaları çoxdur, hətta, bu faydalardan düzgün istifadə edə bilən şəxslər üçün mükməm bir platformadır. Lakin, onlardan düzgün istifadə etməyən şəxslərin əlinə sosial şəbəkələr demək olar ki, çox təhlükəli bir silahdır. Bu silahdan düzgün istifadə edə bilmədikdə onunla özümüzə və ətrafımızdakı insanlara yalnız ziyan vura bilərik.

Sosial şəbəkələrin tarixi haqqında qısa xülasə keçək haradan başlaya bilərik?

2020-ci ilə qədər dünyada sosial şəbəkələrdən istifadə ilə bağlı statistik gösəricilər.

Əvvəlcə 2006-ci ildən "Facebook" sosial şəbəkəsi gündəmimizə daxil oldu. Daha sonra en çox istifadə olunan sosial şəbəkələrdən "Twitter", "Instagram", "WhatsApp", "Snapchat", "Badoo", "Foursquare", "Youtube", "Swarm", "Periscope", "Vine" və daha başqa platformalar həyatımıza kecid etdi.

Bu gün dünya üzrə 3,5 milyard şəxs sosial şəbəkələrdən istifadə edir. İstifadəçilərinin say çoxluğuna görə "Facebook" birinci sırada



gəlir. Bu şəbəkənin ümumi 2,3 milyard istifadəcisi mövcuddur. Amerikada hər 3 yeniyetmədən 2-si "Facebook"dan istifadə edir. Bu əhalinin 68 faizini təşkil edir.

Gün ərzində hər bir şəxs təqribən 3 saatdan çox sosial şəbəkələrdə vaxt itirir və bəziləri də əslində bu vaxt ərizində nəsə qazanır. Marketoloqların 73 faizinin fikrincə sosial media vasitələri ile reklam fealiyyəti və məhsulun təbliğatı ilə məşğul olmaq daha yaxşı və onların biznesi üçün daha səmərəli nəticələr verir. İstifadəçilərin 54 faizi sosial mediada məhsul axtarışı həyata keçirir. Sosial media vasitələri ilə təklif edilən məhsul və xidmətləri dəyərləndirən istehlakçı-

rın 71 faizi bundan razı qalır və ailə, yaxınları, həmçinin, dostları ilə müsbət təessüratlarını bölüşür. İstehlakçıların 49 faizi sosial media vasitəsilə məhsullarını və xidmətlərini təqdim edən qrup və şəxslərin onlara daha çox əsir etdiyini qəbul edir. Onlara inamın daha yüksək olduğunu təsdiqləyir. Belə bir statistika da mövcuddur ki, 91 faiz istifadəçi sosial mediyaya keçidi mobil telefonlar vasitəsilə temin edir. Dünyada hər 5 adamdan 2-si internetdən istifadə edir və hər 3 nəfərdən 1-i sosial mediaya çıxış

verir.

Bəs, əger düzgün istifadə edə bilmədikdə nə baş verir? İnsanlar bəzən yalan, yalnız və dəqiqlişdirilməmiş informasiyalara məruz qalır, manipulyasiyaya uğrayır. Bəzən təhqirlərlə üzləşir, psixi cəhətdən təzyiq məruz qalır. Təqnid və təhqir anlayışları qarşıdır. Paylaşımarda exlaqi serhədlər bəzən aşılır. Etik və estetik anlayışlar arxa plana atılır. Mədəni dəyərlər sıradan çıxır. Çox uzun müddətə şurur altımıza yavaş-yavaş yeridilən yalnız fikirlər bir müddətən

cəhətdən tənzimlənməsinə yönəlmiş bir qanun layihəsi yoxdur. Lakin, hər bir şəxs söhbət yalan və böhtən xarakterli, həqiqəti eks etdirməyən, eyni zamanda, təhqir hesab edilən fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilər:

"Kütlevi informasiya vasitələrinde gedən təhqir görə məsuliyyət Cinayət Məcəlləsində mövcudur, həmçinin, İnzibati Xətalər Məcəlləsində də bununla bağlı maddə var. Təbii ki, istenilən halda qərarı mehkəmə verir ki, orada işlədirilən ifadə təhqir hesab edilir ya yox. Ola bilsin ki, mehkəmə orada işlədirilən ifadəni təhqir saymasın. Yalan və həqiqəti eks etdirməyən məlumatların yayılmasıyla bağlı işə "Kütlevi İnfomasiya Vasitələri haqqında" Qanunda, həmçinin, Cinayət Məcəlləsində və İnzibati Xətalər Məcəlləsində maddələr var. Hər bir şəxs yalan məlumat yagmağa görə məsuliyyət daşıyır".

Qeyd edək ki, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətin müdafia etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçalmasına əsas verə bilməz.

Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var.



sonra insanların qeyri-etik davranışlar sərgiləməsinə səbəb olur. Bunların qarşısını ilk növbədə qanunlar çərçivəsində ala bilərik.

Əldə edir. Araşdırımlar təsdiq edir ki, bütün bunlardan belə netice çıxarıraq sosial media gündəmdən xəbərdar olmamıza daha tez imkan yaradır. Məhsullarımızı, xidmətlərimizi, təkliflərimizi və ümumilikdə, biznesimizi inkişaf etdirmək üçün mükməm bir tribunaya çevirilir. Düzgün istiqamətdə və gündəlik real sosial həyatımızla yanaşı yerində istifadə edildikdə sosiallaşmanın daha da artırır, gün ərzində faydalı məlumatlar əldə etməyimizə yol açır, bize texnologiyadan və texnoloji vasitələrdən istifadəni da-ha da yaxınlaşdırır. Bəzən bizimle eyni zövqlərə və xobbilərə malik insanlarla fikir mübadiləsi aparmağımıza səbəb olur. Bununla yanaşı dünyadan müxtəlif ölkələrindən olan insanların həyat tərzi ilə tanış oluruq və müxtəlif mədəniyyətlərə şahid oluruq. Öz maddi və mədəni dəyərlərimizlə başqalarını da tanış edirik. Müsbət olan ünsürləri daha yaxşı təbliğ edə bilirik. Bütün bular sosial şəbəkələrdən düzgün və yerində istifadə neticəsində baş-

Sosial şəbəkələrin hüquqi cəhətdən tənzimlənməsini hansı qanunlar həyata keçirir?

Məsələni SİA-ya şərh edən Ba-



kı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vekillər Kollegiyasının üzvü, "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev bildirib ki, informasiya haqqında, informasiyaladırma haqqında və elektron hökumət bərəsində qanunlar mövcuddur, lakin, sərf sosial şəbəkələrin hüquqi

Sosial şəbəkələrdə təhqir və böhtən hansı hallarda cinayət məsuliyyətinə səbəb olur?

Real kütlevi çıxışlarda, kütlevi nümayiş etdirilən əsərdə, kütlevi informasiya vasitəsindən və ya kütlevi nümayiş etdirildiyi halda internetdə böhtən və təhqir etmə Cinayət Məcəlləsinin (CM) 147 ve 148-ci maddəsi ilə məsuliyyət səbəb olur. Eyni zamanda CM-nin 148-ci maddəsinə görə, Internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütlevi nümayiş etdirməklə böhtən atma və ya təhqir etmə cinayət hesab edilir.

Sosial şəbəkələrin hüquqi cəhətdən tənzimlənməsi hansı meyarlar əsasında aparıla bilər?

Bu baradə SİA-ya açıqlama vərən "Multimedia" İnfomasiya Sis-

Cox təhlükəli silah: Sosial şabakalar!

temləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan Internet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu həm qlobal bir problemdir, həm də ayrı-ayrı milli dövlətlərin problemdir: "Bunun milli hökumətlər, ayrı-ayrı dövlətlər səviyyəsində tənzimlənməsinin effektiv olacağını düşünürəm. Bəzi məqamları nəzərə almaq olar. Lokal xarakterli bəzi məlumatları və xarakterləri nəzərə alaraq tənzimləmək mümkündür. Lakin, bu resurs özü xaricdə yerləşdiyi üçün və yerləşdiyi ölkənin qanunları ilə tənzimləndiyindən burada ayrı-ayrı ölkələrin də özünün spesifik qanunvericilikləri olduğunu görə hansıa ölkələr səviyyəsində bunun yeterince tənzimlənməsini gözləmək doğru olmaz.

Yanaşma ola bilər ki, ayrı-ayrı ölkələrdə bu sosial media ilə bağlı müəyyən məqamlar nəzərə alınsın. Hansı ki, bizim ölkənin qanunvericiliyində də bu istiqamətdə müəyyən məsələlər öz həllini tapıb. Sosial medianın tənzimlənməsi ilə bağlı düşünürəm ki, dəha çox beynəlxalq müstəvidə, beynəlxalq qurumlar tərəfindən, beynəlxalq sənədlərlə tənzimlənməsi doğru olardı. Son dövrlərdə dünyada yeni informasiya münasibətleri formalaşıb. Bu qlobal resurslara qarşı haqlı olaraq müəyyən iradalar var. Onların hüquqsuz hakimiyyəti formalaşıb. Onlar kontente müdaxilə edərək nəsə edə bılıblər və istifadəçilərin məlumatlarını sata biləblər və s.

Son dövrlərdə qlobal informasiya resursları ilə bağlı yaranan siyasiya yeni bir tənzimləmə tələb edir. Mən düşünürəm ki, bunun beynəlxalq çərçivədə olması daha doğru olardı".

Bütün bunlardan əlavə sosial medianın cəmiyyətə təsiri haqqında psixoloqlar nə deyir?

ABŞ-in Kaliforniya Ştatında Media Psixologiyası Araşdırma Mərkəzinin psixoloqu doktor Pamela Rutledge bildirib ki, müasir cəmiyyətin həyatında böyük rol ola sosial şəbəkələrin ən böyük təhlükəsi onun yaratdığı asılılıqdan dəha çox yalan məlumat yaymaq metoduna çevrilməsi və insanların tənqidli düşünmə qabiliyyətini azaltmasıdır. Bize hazır şəkildə təqdim edilən informasiyanı oldugu kimi qəbul edib ona tənqidli düşüncə tərzi və ya çarpez düşüncə tərzi ilə yanaşmamızın qarşısını



bari-
ze apardıqları dövrde sosial mediada yaratdıqları saxta profil ilə özlərini tamamilə fərqli bir insan kimi qələmə verirlər. Bu onların şərdi şəxsiyyət kimi formallaşma prosesine mənfi təsir edir.

Diger tərəfdən gənclər bəzən başqalarında gördükleri fərqli geyim tərzlərini bəyənir və sınaırlar. Bununla da sosial mediada açıq, çıpaq və ya bədənin müxtəlif hissələri görünən fotosəkillər paylaşır. Düşünürəm ki, bu da neqativ hallara nümunədir. Digər tərəfdən adının sosial olmasına baxmayaraq gənclərin ailəsi, dostları və yoldaşları ilə keçirdiyi vaxt mehdudlaşır. Onlar cəmiyyətdən uzaqlaşır.

Danişa bilməyən, lakin, yaza bilən gənclər formallaşır. Sosial mediadan istifadə edən bir çox gənclərin səhbət etməkdənə yaşımağı üstün tutduqları məlum olur. Bu sosial münasibətlərə xələ gətirir.

Yalan, böhtan və təhqir... Gənclər yetkinlik dövründə yetkin kimi qəbul edilmək isteyirlər. Cəmiyyətdə özünü təsdiq edə bilməyən gənclər sosial mediada uyğun olmayan davranışları sərgiləyirlər və bu mütəmadi hal alır.

Sosial media ondan neqativ istiqamətdə istifadə edənlər üçün də tribunadır. Həm iqtisadi cəhətdən istismar, qeyri-qanuni davranışlar hüquqi problemlərə səbəb olur".

Bütün bunların fonunda sosial şəbəkələrin faydalı ilə yanaşı, zıyanlarını da görmüş olur. İstənilən halda sosial şəbəkələr həyatımızın bir hissəsinə çevrilir. Onlardan ayrı düşmək tam olaraq mümkün deyil. Lakin, sosial məsuliyyətimiz dərk edib onlardan düzgün istiqamətdə istifadə edə bilerik. Bu gün atdiğımız hər addım, istifadə etdiyimiz hər bir ifadə, hər bir fikir və davranış foorması daha yaxşı cəmiyyətin və daha yaxşı gələcəyin qurulmasını təmin etməlidir.

Müəllif: Nigar Məmmədova



alır. Buna görə də səhv məlumatlar, təbliğatlar və aqressiv xarakterli informasiyaların və bəzən psixoloji təzyiqlərin və tehqirlərin qarşısını almaq mümkün olmur.

Onun sözlərinə görə, insanlar real həyatdakı məqsədlərinə çatmaq üçün texnologiyalardan istifadə etməyi öyrənməlidir, lakin, onlardan psixoloji cəhətdən asılı olmamalıdır:

"Təbii ki, texnologiyadan asılı olan insanların hamısı bu asılılıqdan əziziyət çəkir mənasını vermir. Tehlükəli olan psixoloji asılılıqdır. Sosial media asılılığı texnologiya asılılığının bir hissəsini təşkil edir və bunun arxasında psixoloji problemlər dayanır".

Yeni sosial şəbəkələrdən az istifadə və ya çox istifadə etmək psixoloji asılılığın dərəcəsini teyin etmir. Söhbət tamamilə insanın mənəvi cəhətdən ondan asılı olub, olmadığından gedir. Əger sağlam düşüncə tərzi ilə sosial şəbəkələrdən istifadə edirikse bu düzgün istifadə hesab olunur.

Bəs, araşdırımlar hansı faktları ortaya qoyur?

"Royal Society Interface" jurnalında dərc olunan bir araşdırımda bir qrup elm işçisinin sorğusunda əsasən insanların sosial media məlumatlarını necə qəbul edib emal etmə bacarığı test edilib. Belə ki, istifadəçilər qarşıq və mürəkkəb

kəb suallara daha yaxşı cavab verə də, onlar məntiqi düşüncə və fikir irəli sürmək cəhətdən neqativ nəticələr oraya qoyublar. Bu da sosial şəbəkələrdə məlumatları hazırlaşkilde qəbul edib özümüzü inkisaf etdirə bilməməyimizdən irəli gelir. Sadəcə hazır məlumatlar əldə edirik və bu da bizi diqqətsiz edir.

Eyni zamanda digər bir araşdırımda sosial medianın sosial əlaqələrimizə zərər verdiyi açıqlanıb. Digər bir fakt isə müasir dünyada boşanmaların hər 3-dən 1-nin sosial şəbəkələrdən dolayı yaranan problemləre bağlı olduğu güman edilir.

Digər bir fakt isə insanlarda narsist xüsusiyyətlər yaratmışdır. Hər kəsin özünəməxsus bir dünyası var və o dünyaya görə yaşayır. İnsanlar həyatının bir qismini sosial şəbəkələrdə paylaşırlar, bəzən bir çox istifadəçi sosial mediaya fotosalar yüksəlmək üçün səyahət etdiyini bildirir. Nəticədə insanlar anı yaşamaq əvvəzində anın bir hissəsini bölüşməyə köklənir. Bu da vərdiş halını aldıqda narsizmə yol açır.

ABŞ-in Qərbi Illion Universitetinin tədqiqatçılarının apardığı araşdırımda "Facebook"da sosial olan insanların bir çoxunun həqiqi həyatda əslində asosial davranışlar ortaya qoyduğu açıqlanıb. Bü-

tün bunlar bəzən depresiyaya da səbəb olur. ABŞ-da Pittsburg Universitetinin tədqiqatçıları qrupu sosial media istifadəçilərinin dördde bir hissəsinin depresiyaya düşdüyü bildiriblər. Bəzən insanların sosial mediada saxta və neqativ xəberlərə, qeyri-etiğ ifadələrə tez-tez rast gelməsi onların ətrafa müsbət yanaşmasına imkan vermir. Digər tərəfdən isə araşdırımlar neticəsində sosial şəbəkələrin bəzən iş prosesinə də təsir etdiyi üzə çıxıb. Bergen Universitetinin araşdırmasına görə, iş yerlərində sosial mediadan istifadə artırıqca iş performansı azalır. Təxminən, 11 min iştirakçının olduğu araşdırımda bu öz təsdiqini təpib.

Uşaqlar və gənclər sosial şəbəkələrdən necə təsirlənirlər?

Türkiyənin psixiyatriya üzrə məhşur professoru Rıdvan Üney bildirir ki, bu bir həqiqətdir, sosial mediadan imtina etmək, artıq, mümkün deyil, bu, yeni ünsiyyət formasıdır və sadəcə daha tehlükəsiz olmalıdır, yalnız onun tehlükəli tərəflərini dərk etsək, uşaqlarımızı və gənclərimizi qoruya bilərik:

"Sosial şəbəkələr uşaqlarımızda və gənclərimizdə ilk növbədə şəxsiyyətin formallaşmasına mənfi təsir gösərir. Onların özlərində məmənnun olmadıqları cəhətlər var və bu cəhətləri dəyişdirmək üçün mü-

Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görüşünüz ki, güc ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gütün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə öz plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışq ki, istənilən vəzifəni icra edə bilərik".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

"Nankor qonşusu tərəfindən haqsız ərazi iddialarına məruz qalan, torpaqları işğal edilən ölkə Ordusunun inkişaf etməməyə, yüksək döyüş qabiliyyəti və mənəvi-psixoloji səviyyəyə malik olmamağa, peşəkarlaşmamaga, qüdrətlenməməyə mənəvi haqqı yoxdur. Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyüümüzün təmin olunması kimi müqəddəs vəzifədən, vuruşaraq ərazilərimizi düşməndən azad etmək əzmindən də Azərbaycan Ordusunun dönmək niyyəti yoxdur. Əslində başqa cür ola da bilməz. Nankor qonşusu tərəfindən

Təmeli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün qətiyyətlə davam etdirilən Azərbaycan Ordusunun inkişaf prosesi bütün illər ərzində daim yüksək templə, planlı şəkildə həyata keçirilib.

Əslində başqa cür ola da bilməz. Nankor qonşusu tərəfindən

polkovnik Zakir Həsənovun da son müşavirədə qeyd etdiyi kimi, Türkiyə, Fransa, İspaniya, İtaliya, İsrail, Rusiya, Belarus və hərbi sənayesi inkişaf etmiş digər ölkələrdən alınan müasir silah və hərbi texnikalar, eləcə də digər hərbi təyinatlı avadanlıqların daxil edilməsi prosesi davam edir.

Bir faktı da qeyd etmek yerinə düşər ki, artıq ordumuzun imkanlarının gücləndirilmesi istiqamətində atılan addımlarda müasir döyüş taktikasına uyğun olaraq, düşmənle birbaşa təmasa girmədən onun qüvvə və vasitələrini mehv etmək məsələsi daim öz planda yer alır. Tam qətiyyətlə deyə bilərik ki, düşmənle döyüş meydanında üz-üzə gəlməzdən əvvəl, uzaq məsafədən zərbələr endirməklə onun hərbi strukturlarını iflic vəziyyətə salmaq, canlı qüvvələrini maksimum demoralize etmək istiqamə-

lar həm ölkəmizin iqtisadi qüdrətindən xəbər verir, həm də böyük zəhmətin, elmi, mənəvi, fiziki ehtiyatların da səfərbər edilməsi deməkdir. Bunu hərbçilərimiz gözəl başa düşür. Xalqımız, dövlətimiz də əmin ola bilər ki, döyük qabiliyyətinin artırılması məqsədilə gündəlik keçirilən məşqlərə və planlı şəkildə icra edilən təlimlərə yaradılan imkanların hədər getmədiyi Ordumuz hər an düşmənlə döyüşdə sübut etməyə hazırlıdır və qadirdir. Necə ki, bunu 2016-ci ilin April və 2018-ci ilin Gunnüt əməliyyatları zamanı əldə etdiyi uğurlarla sübut etdi. Bu gün tam əminliklə demek olar ki, həmin qələbələri yenidən təkrarlamaga Ordumuzun

Azərbaycan Ordusu - 102

Dünya orduları ilə müqayisə ediləcək dərəcədə inkişaf etmiş və adı böyük hərfərlə yazılmışa layiq olan AZƏRBAYCAN ORDUSU



gücü, imkanı, döyüş texnikası, peşəkarlığı, mənəvi-psixoloji hazırlığı və döyüş əzmi tam yeterlidir.

PS: Yuxarıda qeyd etdiyimiz kimi bütün bu sadaladıqlarımızdan sonra əlimizi üreyimizin üzərinə qoyaraq tekrarən deyə bilərik ki, Azərbaycan Ordusu bu müsbət fiqirlər və adının böyük hərfərlərə yazılımasına layıqdır.

Fikrincə dövlət müstəqilliyyiminin garanti olan Ordumuzun bu xoş sözlərə layıq olduğunu daha bir göstəricisi, Azərbaycan Ordusunun müqayisə edildiyi, bir cərgədə adı çəkildiyi həmin ölkələrin ordu quruculuğu tarixi, dövlətərin belə qüdrətli ordular yaratmaq üçün səfərdikləri illər, verdiyi qurbanlar, dözdüy məhrumiyyətlər və səfərbər etdikləri maddi resurslardır. Biz buna tarixi baxımdan çox qısa bir zaman kəsiyində nail olmuşq ki, bu da alqışa layıq məqamdır.

Bəli bu gün 1000 illik, 500 illik ordu quruculuğu təcrübəsi olan ölkələrin orduları ilə eyni sərada Azərbaycan Ordusunun da adının çəkiləməsi qürur, hörmət, sevgi, ehtiram və rəğbet hissi doğurur.

Əger Ordumuzun uğurlarından danışarkən azərbaycanlıyım deyən kimse bu gözel hissələri keçirmirsə, duymursa, yaşamırsa, deməli, ya o şəxslərin daxilində bu gözel duygular yoxdur, ya da onlar özlərini azərbaycanlı hesab etmir.

haqsız ərazi iddialarına məruz qalan, torpaqları işğal edilən bir ölkənin Ordusunun inkişaf etməməyə, yüksək döyüş qabiliyyəti və mənəvi-psixoloji səviyyəyə malik olmamağa, peşəkarlaşmamaya, qüdrətlenməməyə mənəvi haqqı yoxdur. Ordumuz artıq bu parametrlərə cavab verən həddə yüksəlmışdır və yüksəlməkdə davam edir. Bunu bizdən zaman, xalq və dövlətimiz tələb edir.

Eyni zamanda torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyüümüzün təmin olunması kimi müqəddəs vəzifədən, vuruşaraq ərazilərimizi düşməndən azad etmək əzmindən də Azərbaycan Ordusunun dönmək niyyəti yoxdur. Məhz buna görə də Ordumuzun güclü, müasir silahlara, döyüş qabiliyyətinə, döyüş ruhuna, qələbə əzmine malik olması labüddür, qazılmalıdır və zamanın tələbidir.

Deyirlər təkrar biliyin anasıdır. Bu deyime əsaslanaraq son bir nəçə il ərazində alınan, ölkəmizdə istehsal edilərkən ordumuzun istifadəsinə verilən silahları bir daha sadalamaq yerinə düşər. "İldırım" və modernləşdirilmiş S-125, "RM 70/85", "Qasıraq", "Ekstra", "Polo-nez", "LORA" və s. kimi zenit-raket sistemləri, S-31 "Vena", "DANA", "TOC-1A Solntsepyok", "MSTA-S", 2A 36 "Geasint" və s. kimi artilleriya və minaatan sistemləri,

aparatları (PUA), eləcə də açıqlanması məqsədə uyğun olmayan diğər hərbi döyüş vasitələri. Ən əsası isə bütün və texnika və silahlardan peşəkarlıqla, bacarıqla, inamla, effektiv istifadəyə qadir olan Azərbaycan hərbçiləri də hazırlanıb. Bütün bunları gördükdən, bildikdən sonra əminliklə deyə bilərik ki, müasir silahlarla, texnoloji avadanlıqlarla təchiz edilən bölmələrimiz qısa müddətdə döyüş vəziyyətine gətirilməklə, günün istənilən saatında və istənilən iglim şəraitində döyüş tapşırıqlarını maksimal səmərəli icra etmək gücünə və imkanına malikdir. Buna heç şübhə edilməsin.

Döyüş əməliyyatlarının keçiriləcəyi ərazilərin xüsusiyyətləri, cəbhəboyu zonadakı şərait və vəziyyət nəzərə alınaraq düşmən üzərində qəti qələbəni təmin etmək məqsədilə Ordumuzun silahlanması Müdafə naziri general-

tində də artıq böyük işlər görülmüşdür. Ordumuzun sərəncamında olan və bir neçə yüz kilometrlərə məsafədən yüksək dəqiqliklə atəş açmaqla böyük dağıdıcı imkanlara malik olan silahlar bunu deməyə əsas verir.

"Düşmən tərəfi anlamalıdır ki,

bu dəfə görüləcək tədbirlər 2016-ci ilin aprelindən tam fərqli olacaq,

vurulacaq zərər isə ümumilikdə onun siyasi, iqtisadi və hərbi tənəzzüləne gətirib çıxaracaq" fikrini səsləndirməklə Müdafə nazirimiz də yuxarıda qeyd etdiyimiz istiqamətdə böyük işlərin görüldüyü faktını təsdiqləyib.

Burada də bir məqamı da təkraren qeyd etmek yerinə düşər. Ordumuzun irimiqyaslı, genişmiy়aslı təlimlər keçirməsi, istifadəsində olan silahlardan bacarıqla yararlanması, qarşıya qoyulan təlim-döyüş tapşırıqlarını ustalıqla icra etməsi üçün yaradılan imkan-

Əbədiyyatə qovuşan unudulmaz müəllim, görkəmli alim

Bütün fealiyyəti boyu alim adının şərəfini uca tutmuş, onu hörmətlə, şərəfle daşımış, xalqına, milletinə, dövlətinə və dövlətciliyinə sədaqətlə xidmət etmiş böyük Azərbaycan alimi, xalqımızın böyük ziyalısı, ustad müəllimi, mahir pedaqoqu, bacarıqlı elm və təhsil təşkilatçısı, fəal ictimai xadim, ləyaqətli vətən övladı, Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, Birleşmiş Millətlər Təşkilatı Yanında Beynəlxalq İnformasiyalasıldırmaya Akademiyasının həqiqi üzvü (akademiki), "Şöhrət" və "Şərəf" ordenli, Azərbaycan Respublikası Prezidentinin "Fərdi təqəüdçü" sü, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin Prezidenti, Bakı Dövlət Universitetinin fəxri professoru, tarix elmləri doktoru, professor Abuzər Ali oğlu Xələfov haqqında yazmaq çox məsuliyyətdir.

Onun haqqında Azərbaycanın və keçmiş SSRİ-nin görkəmli elm və ictimai xadimləri öz fikirlərini bildirmiş və alimin elmi-ictimai fealiyyətinə yüksək qiymət vermişdir. Azərbaycan milli kitabxanaşunaslıq elminin banisi, ali kitabxanaçılıq təhsilinin təşkilatçısı və nəzəriyyəcisi, respublikamızda ali təhsilli kitabxanaşunas-bibliograf-kتابşunas-informasioloq kadrlar hazırlayan fakültənin yaradıcısı, milli elmşunaslıq və təhsil tarixinin canlı korifeylərindən biri olan Abuzər Xələfovun mənalı və yaradıcı həyatı gənc tədqiqatçılar və müəllimlər üçün bir örnək olacaqını düşünərək bir tələbəsi kimi onun haqqında yazmayı vəfa borcu hesab etdi.

Görkəmli Azərbaycan kitabxanaşunas alımı Abuzər Xələfov bütün şüurlu həyatı və fealiyyətini bilavasitə Vətən elminin, təhsilinin, mədəniyyətinin hərtərəfli inkişafına, kompleks tərəqqisine həsr etmiş, fundamental əsaslara malik olan elmi məktəb formalaşdırılmış, xalqımıza, milletimizə və dövlətçiliyimizə böyük alim-pedaqoq vətəndaş kimi sədaqətlə xidmət etmiş, xalqımızın çoxxərlik tarixi-mədəni ənənələrinin elmi-nəzəri əsaslarının araşdırılmasına, öyrənilməsi və üümiləşdirilməsinə həsr etmişdir.

Professor Abuzər Ali oğlu Xələfov ezelibədi Azərbaycanın ən qaim-qədim guşələrindən biri olan möhtərem Göyçə mahalının xalqımızın fikir xəzinəsinə, söz-sənət dünənyasına, elm, təhsil və mədəniyyət elitasına bəxş etdiyi ən dəyərli simalardan biridir. Bu mahalın təbii özünəməxsusluğu, vüqarı, əzəməti onun qoynunda dünyaya göz açan, boy-aşa çatan insanların da mahiyyətinə hopmuş, daxili dünyalarını saflaşdırılmış, paklaşdırılmış, müqəddəsəlsəsdirmişdir. Məhz belə bir mükemməl mahiyyətə, təbii məmmuna malik bir mühitdə dünyaya göz açan professor A.A.Xələfov da yuxarıda sadaldığımız bütün müsbət məziyyətləri özündə kompleks ehtiva edən dəyərli bir şəxsiyyət, Göyçə elinin Azərbaycan xalqının ziyalı kontingentinə bəxş etdiyi ən qiymətli nümayəndələrdən biri, əzəməti və qüdrəti alımı kimi olduqca böyük diqqətə, hörmətə və eh-tirama ziyan olan bir qələm sahibidir.

Mənim üçün Abuzər müəllim ilk növbədə dəyərli ziyalı, müdrik müəllimdir. Abuzər müəllimin dərs auditoriyasında oturmuş, onun mühazirələrinə ən azından qulaq asmış heç bir tələbənin onun simasında müllimlik peşəsinin müqəddəsliyinin, əzəmətinin, fundamental özünəməxsusluğunun mahiyyətini dərk edə bilməmə haqqı yoxdur. Mən hesab edirəm ki, Abuzər müəllim öz müdrik müəllimlik keyfiyyətləri ilə öz tələbələrinə bu müqəddəs peşənin mahiyyətini aşılamağı bacarmaq xoşbəxtliyinə sahib olan şəxsiyyətdir. Bu xoşbəxtlik her müəllimə nəsib olmur. Mən bütün müəllimlərə Abuzər müəllimin simasında müdrik müəllimlik keyfiyyətlərinə sahib olmayı arzulay-



ram.

Abuzər müəllim bir müəllim olaraq şəxşən mənəbilik, bacarıq və vərdişlərə yanaşı, həm dəşəxsiyyət bütövlüyünün kompleks çalarlarını özündə ehtiva edən digər ümde müddəələr öyrədən, auditoriya mədəniyyəti, müəllim-tələbə münasibətlərinin optimal mexanizminin prinsiplərini aşlayan, nitq mədəniyyətimə və publisistik dəstə-xəttimə ciddi təsir göstərən şəxsiyyətdir.

Abuzər müəllim öz tələbələrinin xatire-sində xüsusi dəstə-xəttə malik bir təlimçi, eyni zamanda, orijinal mövqə ortaya qoya bilmış bir pedaqoq, ziyalı fenomeni kimi özüne iz qoymağı bacaran bir şəxsiyyətdir. Bu mənada Abuzər müəllim çox xoşbəxt insandır. O, öz müəllimlik keyfiyyətləri ilə Azərbaycan müəlliminin ümumiləşmiş obrazı kimi qiymətləndirilməyə tamamilə la-yıqdır. Necə ki, özü vaxtilə yazdığını və hər zaman təkrarlayaraq üzərində qətiyyətlə durduğu bu fikrində öz fədakar müəllim ya-naşması ilə qiymətləndirdiyi tələbələrinin qəlbində ən böyük müəllim obrazı kimi qalıb. O, belə yazılırdı: "Şüurlu həyatım və fealiyyətim boyu qazandığım ən böyük sərvətim mənim tələbələrimdir. Tələbə - müəllim münasibəti təhsil sisteminin həmişə aparıcı həlqələrindən biri olmuşdur. Mən bütün şüurlu həyatım boyu bu münasibəti böyük pedaqoqların dediyinə uyğun olaraq ən yüksək, ən ülvə, ən temiz, ən pak münasibət kimi qoruyub saxlamağa çalışmışam. Tələbələrim mənim iftخارımdır. Mən onlarla öyü-nür, özüm böyük və zəngin mənəvi sərvətin sahibi hesab edirəm. Tələbələrin mənə olan səmimi hörməti həmişə qəlbimi fəreh-ləndirir, məni cavan saxlayır. Azərbaycan mədəniyyətinin təbliğatçıları, görkəmli, xe-yirxah ziyalılar kimi onlar cəmiyyətimizdə özüne yüksək mövqə tutmuş şəxsiyyətlərdir".

Öz elmi məktəbinin, əsasını qoysuq kitarbəxanaçılıq-biblioqrafiya-informasiya ali peşə ixtisas təhsilinin yetirmələri olan görkəmli elm, təhsil, mədəniyyət və ictimai xadimlərin adlarını həmişə minnetdarlıqla çəkən Abuzər Xələfov onları müasir gəncliyə nümunə göstərir.

Professor Abuzər Xələfovun mənalı

ömr yolu zəhmətlə, alın tərili əldə edilən

şərəfli həyatın, mənalı illərin, məhsuldar

çağların məcmusudur. Bu ömr yolunda

zəhmət, istedad, intellekt, qələm əzəməti

və qüdrəti, şair səmimiyyəti, alim hikməti,

ziyalı müdrikliyi naxışları dolu bir xalı toxu-yub. Bu xalının her bir naxışı Azərbaycan

xalqının mənəvi sərvətidir.

Abuzər müəllimin 89 il-lik həyat və fealiyyəti

millətimizin milli el-mi-mədəni və ictimai

nailiyyəti kimi qiymət-ləndirilməli və dəyər-ləndirilməlidir. Bu ömr

rə hər insan, hər alim, hər ziyalı, hər qələm

sahibi bu qədər uğurları, nailiyyətləri, eyni

zamanda xalq, millət üçün, Vətən və torpaq

fürsət bu qədər fədakarlıqları siğdırıa bilmir.

Lakin hörmətli Abuzər müəllim bu səadətə

yetmək xoşbəxtliyinə nail olmuş şəxsiyyətlər-dən idi.

**Azad Qurbanov
BDU-nun
Kitabxanaçılıq-
informasiya
fakültəsinin dekanı**

Baş Prokurorluq: Korrupsiyaya yol vermiş orta məktəb direktoru cinayət işi açıldı

Ö

lkəmizdə təhsil sektorunun inkişafına yönənlən dövlət proqramları və layihələrin icrası nəticəsində təhsil xidmətlərinin müasir tələblər səviyyəsində qurulması istiqamətində müüm addımlar atılır. Bununla yanaşı, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasetə kölgə salıbilecek qanunsuz hərəkətlərə qarşı ən ciddi mübarizə tedbirləri davam etdirilməkdədir. Baş Prokurorluğun Metbuat xidmətindən SİA-ya bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 sayılı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Səfərovun məktəbə işe düzəlmək üçün ondan rüşvet alması barədə vətəndaş Ruxsərə Babayevanın müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən araşdırılıb.



Araşdırma zamanı Cavad Səfərovun əvvəller direktor vəzifəsini icra etdiyi 22 sayılı tam orta məktəbin təsərrüfat işləri üzrə müdiri vəzifəsinə təyin edilmesi ilə bağlı ona müraciət edən tanış Ruxsərə Babayevanın xidməti otağında 6 000 manat məbləğində pul vəsaitini rüşvet qismində istəməsinə və həmin məbləğin 5 500 manatına almaqla xadimə vəzifəsinə təyin edib faktiki olaraq təsərrüfat işləri üzrə müdir vəzifəsini icra etməsinə qanunsuz olaraq şərait yaratmasına əsaslı şübhələr müşeyyən edilib.

Faktla bağlı Cinayet Məcəlləsinin 311.3-cü (külli miqdarda rüşvet alma) maddəsi ilə cinayət işi başlanıb. C.Səfərov təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə nezərdə tutulmuş ittihad elan olunub.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairesinin tam müəyyənəşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən hallarla üzərə vətəndaşlara müraciət edərək "961" nömrəli "Çağrı Mərkəzi" və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin "161" nömrəli "Qaynar xətt" əla-qə mərkəzinə məlumat vermələrini xahiş edir.

Dövlət Bağçalı: Türkiyədə 3 il seçenek keçirilməyəcək



"T

Türkiyədə 2023-cü ilin iyun ayına qədər seçenek keçirilməyəcək". SİA-nın məlumatına görə, bunu Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı deyib.

MHP lideri yerli mediada erkən seçeneklərin keçiriləcəyi ilə bağlı yayılan məlumatlara belə cavab verib: "Parlement seçenekleri 2023-cü ilin iyun ayında keçiriləcək. Erkən seçki iddiaları tələdir, kirli niyyətdir, dibi uçurum olan bir oyundur. Türkiyədə bu teləye düşəcək və oyuna girəcək ağılsız yoxdur".

"Ermənilərin hər bir yalanının arxasında gizli bir həqiqət durur"




"P

achsenin koronavirusa yoluxduğuna inanmırıam, cünki Ermənistən daxilində həddən artıq böyük siyasi gərginlik var. Hətta onun təhlükəsizlik katibi belə 6 ay bundan əvvəl gəlməsinə baxmayaraq Paşinyanın iç üzünü açıb onun Rusiyaya gizli adam göndərdiyini, İranla gizli danışıqlar apardığını görüb. Təhlükəsizlik katibi də deyir ki, sənin münaqışdə olduğun tərəf Azərbaycan idisə, sən Azərbaycana üz tutmalısan, lakin bütün hallarda danışıqları pozursan. Paşinyanın isə əsas məqsədi onun üzərinə yönəlmüş diqqəti başqa tərəfə yönəltməkdir". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Paşinyan 2 il ərzində verdiyi sözə əməl etmediyinə görə, ortaya onun istefası məsələsi qoyulub: "Şərq xalqlarında bir psixologiya var ki, kim məzlumdur və bir az zülm çəkirse, ona yazıqları gəlir. Paşinyan da həmin o veziyətdən istifadə edir. Həzirdə özünün, qızının və arvadının koronavirusa yoluxduğunu elan edib və 2 həftə guya təcrid olacaq. Bu müddət ərzində Paşinyanın yanındakılar çalışacaqlar ki, kimlər bu komanda üçün gələcəkdə təhlükə törədə bilər, onları aradan götürəcəklər. Bununla da İrəvanda siyasi terror başa çatıb. Bu müddət ərzində kimlərə öldürüləcək. Paşinyan öz hakimiyəti üçün hər kəsi öldürməyə hazırlıda o çok çətin veziyətə düşüb".

C.Nuriyev vurgulayıb ki, Azərbaycan ordusunun keçirdiyi təlim məşqləri, Azərbaycan parlamentində mühabibə məsələsi artıq tez-tez gündəmə gəlməsi, Yeni Azərbaycan Partiyasının rehbərliyinin bu məsələni açıq şəkildə gündəmə getirməsi, Müdafiə nazirinin çıxişi, cənab Prezidentin çıxışları hansı ki, Dağlıq Qarabağ bir tərəfə 2008-ci ildən artıq İrəvanı, Zəngəzuru tələb edir. Cənab Prezident sonuncu çıxışında dakı nitqi- bizim mühabibə variantı istisna olunmur, amma biz bunu etmirmək. Əgər mühabibə olsa Ermənistən bir dövlət kimi iflasa uğrayacaq. Azərbaycanın bu məsələdə itirəcəyi bir şey yoxdur, əksine Azərbaycan qazanacaq. Bizim ən böyük bədəxşiliyimiz odur ki, bir hər şeyi kişiyana edirik. Amma düşməni öz silahı ilə vurmaq lazımdır. Bütün hallarda Paşinyan bilir ki, Azərbaycandan atılacaq istənilən birinci atəş onun üçün həkimiyətin sonu olacaq. Ona görə də Paşinyanın koronavirusa yoluxması firıldaqlılıqdan başqa bir şey deyil. Ermənilər ne edirsə, onun eks tərəfini fikirləşmək lazımdır. Cünki onlar hər şeyi ölçüb-büçürlər. Onların hər bir yalanının arxasında gizli bir həqiqət du-

Bakıda qadına qarşı soyğunçuluq edildi



Bakı şəhər sakini S.Babayevanın çantasını soyğunçuluq yolu ilə alı maqdə şübhəli bilinən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Yasamal RPI 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Bakı şəhər sakini S.Babayevanın içərisində 540 manat pul, təqaüd kartı və sənədlər olan çantasını soyğunçuluq yolu ilə almaqdə şübhəli bilinən paytaxt sakini B.Hacıyev və Abşeron rayon paytaxt sakini R.Ismayılov saxlanılıb.

Aysel Məmmədova

AXC-Musavat iqtidarının hərbi “uğurları” barədə

Əvvəli Səh. 13

Bir tərəfdən yay kampaniyası zamanı qazanılan hərbi uğurlar, digər tərəfdən Surət Hüseynovun bölgədə fəvqəl selahiyətlərə malik olması, özbaşinalığa, qanunların və hərbi nizamnamənin nəzərə alınmamasına getirib çıxarırdı. Lakin, AXC-Musavat iqtidarı bütün bunnlara görə “böyük sərkərdənin” xətrinə dəymek istəmir və ondan növbəti qələbələri qazanmağı xahiş edirdi. Surət Hüseynov və Rəhim Qaziyev isə yalnız onlara məxsus əda ilə oktyabrın 9-na teyin olunmuş parad gününə qədər Laçını azad edəcəklərini söyləyirdilər.

Hərb sahəsində başı çıxan mütəxəssislər, xüsusilə, prezidentin hərbi müşaviri Yaşar Paşa ordu vəziyyətin nə qədər ağır olduğunu və belə davam edərsə Azərbaycan böyük fəlakətlər gözlədiyiñi desə de, “nə Prezident, nə Dövlət Müdafiə Komitəsi, nə de Müdafiə Nazirliyi və onun baş qərargahı hərbi sahəyə müdaxilə etməkdən məhrum id!” (P.Hüseyn. “Cinayetimiz məglubiyyətimizdir. “Müxalifət” qəzeti. 30 sentyabr 1993-cü il).

Səriştəsizlikləri və hakimiyyət harisliyi ucbatından verdikləri ağ-

lasığımız vədlərin, söylədikləri yalanların girovuna çevrilmiş AXC-Musavat iqtidarı ölkədə elə bir vəziyyət yaratmışdı ki, hərbi məsələlərlə bağlı qərarları onları çıxmama-li olan orqanlar yox, “böyük sərkərdələr” Surət Hüseynov və Rəhim Qaziyev verirdilər. Və onlar da qərrara gelmişdilər ki, parad gününe qədər “Laçın bizdə olacaq”. Əməliyyati icra etməli olan “rus hərbi komandirlərinə veriləsi pullar dətəbi gəndərilmüşdi.” (P.Hüseyn. “Cinayetimiz məglubiyyətimizdir. “Müxalifət” qəzeti. 30 sentyabr 1993-cü il..

İlk dövrlər uğurla başlayan əməliyyatlar nəticəsində düşmənin Gorus-Laçın bölməsini məhv edərək Laçının şimaldan bir, cənubdan isə üç kilometrliyində mövqə tutmaq mümkün oldu. Lakin rusların cinah dəyişdirərək ermənilər tərəfdən hərbi əməliyyatlarda iştirak etməsi AXC-Musavat iqtidarıın planlarını pozdu və Laçının azad edilməsi əməliyyatı uğursuzluğa düşər oldu.”Laçının azad edilməsi əməliyyatının uğursuzluqla nəticələnməsinin həm hərbi əhəmiyyəti, həm də siyasi sonucları vardi. Məhz bu məglubiyyətdən sonra Azərbaycanın siyasi və hərbi rəhbərliyi arasında həm hərbi qurucu-

luq, həm də respublikanın siyasi oriyentasiyası kimi məsələlərdə olan ziddiyətlər daha da kəskinleşdi. Bütün bunlar hadisələrin sonrakı faciəvi inkişafında öz eksini tapdı”. (A.İsəzadə. “Azadlıq” qəzeti. 9 oktyabr 1996-cı il.)

Beləliklə, rus hərbçilərinin feal iştiraki ilə kifayət qədər uğurlu başlayan Laçın əməliyyəti sonradan 5-6 oktyabr 1993-cü il tarixdə rus hərbi birləşmələrinin ermənilərə göstərdiyi böyük yardım nəticəsində ağır məglubiyyətə bitdi. Məglubiyyəti xalqdan gizlədən iqtidár isə ciddi nəticələr çıxarmaq əvəzinə hərbi parada hazırlaşırı. Paradın keçirilməsini döyüş ruhunun yüksəldilməsi, düşmənə psixoloji təsir göstərilməsi məqsədilə hərbi qüvvə nümayishi ilə əlaqələndirilmələrinə baxmayaraq, əsil həqiqət başqa idi. Məqsəd AXC-Musavat hakimiyyətinin azalan nüfuzunu heç olmasa saxlamaq üçün növbəti populist addım kimi hərbi paraddan istifadə etmək idi. Və bu addımın gözənlənilən nəticəni verməsi üçün iqtidár əvvəlki dövrlərde olduğu kimi istenilən güzəşte hazır idi. Təsadüfi deyil ki, Müdafia nazirliyinin Surət Hüseynova Milli qəhrəman adının veriləsi barədə təqdimatının olmasına baxmaya-

raq oktyabrın 7-də ona prezidentin fərmani ilə Milli qəhrəman adı yox, fəxri fərman verildi və bu Azərbaycan dövlətinin başçısının adından verildiyi üçün yüksək mükafat saylımı id. Lakin bu təltifi çox kiçik sayan R.Qaziyev paradı pozmaq hədəsi ilə prezidenti oktyabrın 8-də bir neçə gün əvvəl Laçın ətrafinda ağır məglubiyyətə uğrayan S.Hüseynova Milli qəhrəman adı verməyə məcbur etdi. Tarixdə belə olmayıb ki, məglub komandire Milli qəhrəman adı verilə, bizdə olur”(P.Hüseyn)

Qısa müddətli hakimiyyətləri dövründə AXC-Musavat iqtidarı “tarixdə görünməmiş”çoxlu addımlar atdı və Azərbaycanı olduqca ağır vəziyyətə saldı. Ağır məglubiyyətə uğramış və əsgərləri qırğına vermiş korpus Laçının azad edilmesi üçün yeni plan hazırladı və 93-cü ilin yanvarında keçirilən əməliyyat daha ağır, daha dehşətli məglubiyyətə qurtardı. AXC-Musavat hakimiyyəti artıq dərk etmeye başladı ki, S.Hüseynova və onun gözənlənilən mövqə dəyişdirir, “etibarsız” rus dostlarına bağlanan ümidi özünü neinki doğrultmur, əksinə Azərbaycanın böyük fəlakətlər gətirmək yanaşı hakimiyyətin nüfuzunu da hədsiz

dərəcədə azaldır. Bundan sonra S.Hüseynova iqtidarin münasibətləri dəyişməyə, başqa xarakter almağa başladı.

Seynot vəziyyətində olan prezident və onun komandası hazırlanıqzsız hərbi əməliyyatlara başlamış, avantüristliyin bələsini çəkirdi. Bu faciələrə qədər bütün ümidi lərini ruslara və onun Azərbaycandakı nümayəndələrinə bağlayan prezident Elçibəy nəhayət, R.Qaziyevi istefaya göndərməyə cəsarət etdi və dedi ki, “Artıq ruslar iş görməyəcək”(P.Hüseyn)

Prezident Elçibəyin rus hərbçilərinin “pullu yardımından” imtina etmək barədə 93-cü ilin fevralında verdiyi bu qərardan sonra nəinki bir qarış torpaq azad olunmadı, əksinə, ordu quruculuğunun ləngidilmesi nəticəsində əvvəlcə, Ağdərə və Kelbəcər, sonra isə digər ərazilərimiz işğal olundu.

AXC-Musavat hakimiyyətinin tez-tez xatırlanan “uğurlu” hərbi əməliyyatlarının qısa tarixçəsi belədir. Məhz həmin dövrde (12 iyun-6 oktyabr 1992-ci il.) yol verilən xəyanətlər nəticəsində nizami ordu quruculuğu istiqamətində vaxtında zəruri addımlar atılmadı və ərazimizin 20 faizi ermənilərin nəzarətinə verildi.

“İqtidár - müxalifət dialoqu cəmiyyətdə çox böyük müsbət əks-səda yaradıb”

Müsahibimiz “Yurdaş” Partiyasının sədri Mais Səfərlidir



AXC

- *Müsavat hakimiyyətinin ölkəni dağtmaq təhlükəsi ilə üzləşdiriklərini qeyd edib və onların qiyam yolu ilə hakimiyyəti zəbt etdiklərini bildirib. Bütün bunnlar müxalifətin bu günü həy - külü iddialarının əsassız olduğunu təsdiqi sayıla bilər?*

- Söz yox ki, müstəqilliyimizin ilk illəri çəgədə tariximizin ən ağır - acılı, keşmə-keşli, ziddiyətli dövrü idi. Bir tərəfdən Ermənistən bir-birinə dalınca rayonlarımızı işgal etməsi, böyük qəçqin dalğasının yaranması, digər tərəfdən ölkə daxili siyasi vəziyyət, hakimiyyət uğrunda mübarizələr etnik separatizmin güclənməsi Azərbaycanı çıxmaz vəziyyətə salmışdır. Silah yolu ilə hakimiyyətə gələnlər nəinki bu problemləri həll edə bilmədilər, bacarıqsızlıqları ucbatından vəziyyəti daha da ağırlaşdırırdılar. Yuxarıda qeyd etdiyim kimi, xalqın teləbi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev böyük zəhmətlər hesabına və öz şəxsi sağlamlığı hesabına problemləri bir-birinin ardınca çözülməsi, stabillik yaratdı, erməni işgalini dayandırdı, ordu və dövlət quruculuğu sahəsindəki böyük işlər gördü. İndi cəmiyyətdə radikallıq edən, yenidən ölkəni xaosa sürüklemək istəyən o zaman ki, hakimiyyətin tör-küntülərinin hay - külü iddialarının heç bir əsası yoxdur. Xalq onları yaxşı tanır və bù-

tün seçkilərdə onlara layiq olduları yeri göstərir.

- *Cəmiyyət konstruktiv müxalifətin mövcudluğunun daha önəmlə və cəmiyyətə xeyir vərə biləcəyini qeyd edir. Bu haldə demək oları ki, cəmiyyət artıq radikalizmi qətiyyətlə rədd edir?*

- Qeyd etmək istəyirəm ki, Azərbaycan xalqı savadlı və siyasi baxımdan yetkin olduğunu üçün istenilən məsələlərdə qəbul edilmiş normaların, davranış qaydalarının, əlaqə dəyərlərinin gözlənilməsini vacib sayır. Bu baxımdan bizim cəmiyyət radikalizmi qəbul etmir. Bununla belə istər cəmiyyətimiz, istər dövlətimiz hər zaman istenilən mədəni müzakirələrə, qeyri əlçığın fikir mübadiləsinə həmişə açıqdır. Birmənəli şəkildə bildirmək istəyirəm ki, radikalizm tarix boyu hələ heç kimə, heç bir topluma xeyir gətirməmişdi. Belə cəreyanların fealiyyəti bir qayda olaraq dağıdıcılıq və pozuculuqla yekunlaşır.

- *President Administrasiyasında bir səsiyasi partiya rəhbərləri ilə görüşlər keçirildi və müzakirələr aparıldı. Sizə, bu cür müzakirələr və yaxın ənsiyyət cəmiyyətə nə verə bilər?*

- Bildiğiniz kimi 2018-ci il prezident seçkilərindən sonra dövlət başçısı bütün sahələrdə olduğu kimi siyasi müstəvidə də köklü dəyişikliklərdən xəber veren addımların atılması rəvac verdi. Ölkədə siyasi açılım elan edildi və bütün siyasi partiyalar dialoq dəvet edildi. Men bunu ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsinə hesablanmış addımlar kimi müsbət qiymətləndirirəm. İqtidár - müxalifət münasibətlərinin yeni formatda qurulması, tərəflər arasında dialoqun davamlı olması üçün Prezident Administrasiya-

sında yeni - siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması önemli məsələdir. Ölkə rəhbərinin bu vacib sahəde siyasetini icra edən şöbənin siyasi təşkilatlarla temasları daimidir. Partiyaların qeydiyyata alınma məsələlərinin yüngüləşdirilməsi, siyasi arenaya yeni qüvvələrin gəlməsinə qanunlar çərçivəsində şəraitin yaradılması ölkəmizdə plüralizmin, çoxpartiyalı sistemin inkişafının təzahürür. Bunların hamısı təbii ki, cəmiyyətdə xoş atmosfer, ictimai-siyasi sabitliyin möhkəməndirilmesi üçün güclü zəmin yaradır.

- *Keçirilən görüşlərdə nədənsə “Milli Şura” və AXCP iştirakdan imtina etdi. Bu bir daha təsdiq etmir ki, radikalalar masa arxasında konstruktiv müzakirələrdən yayınurlar?*

- Bəli, yuxarıda qeyd etdiyim kimi iqtidár - müxalifət dialoqu cəmiyyətdə çox böyük müsbət əks - səda yaradılmışdır. Lakin siyasi spektrdəki 2 təşkilatın - AXCP və Müsavatın dialoqdan boyun qaçırmaları, yeni siyasi münasibətlərin formatında yer almamaq istəyi, siyasi təmaslardan kənardır durması qətiyyən başa düşülən deyil. Amma mətbuatla gedən məlumatlardan da görünür ki, bu təşkilatların dialoqa getməməsi onların öz silralarında da etirazlar doğurub. Həmin partiyaların sıraüzləri arasında iqtidarlara münasibətlərin normallaşdırılmasını istəyənlər çoxdur. Fikrimə özünütəcrid sözügedən qüvvələrin özlerine mənfi təsir göstərir. Həmin təşkilatlardakı zeifləmə, dağıılma prosesləri dediklərimi təsdiq edir. “Milli Şura”ya gəldikdə isə bu qurumun ictimai siyasi proseslərə təsir edə bileyək qüvvədə olmadığını vurgulamaq istəyirəm. Əslində “şurada AXCP-dən başqa təşkilat yoxdur.

Gülyana



Qəzet 1991-ci il
yanvarın 11-dən çıxır

3 iyun

"Formula 1"
üzrə Azərbaycan

Qran-prisi ilə bağlı hansı rəsmi məlumat və heç bir yenilik yoxdur". SIA-nın məlumatına görə, bu barədə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva Bakıda yarışın taleyi barədə danışarkən deyib.

O bildirib ki, Azərbaycan Qran-prisi ilə bağlı qərarı hökumət verməlidir. BŞH rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum buna qərar verə bilməz: "Azərbaycan hökuməti qərar verməlidir. "Formula 1"lə danışqlar davam edir. Karantin rejimi bitməlidir ki, biz yarışı təşkil edek. Bu olmasa, təşkil edə bilmərik".

Menecer TƏBİB-in "Bu ilin sonundakı ölkədə karantin rejimi davam edəcək davam edəcək" açıqlaması barədə isə bunları söyleyib: "Biz bilməliyik ki, hansı məhdudiyyətlər götürüləcək. Sərhəd açılmalı və reyslər olmalıdır. Karantin sadəcə tibbi maska taxmaq deyil. İlk növbədə, sərhədlər açılmalıdır". G.Quliyeva heç nə bəlli olmadığı üçün hazırlıqlara başlamadıqlarını da sözlərinə əlavə edib: "Biz şirkət olaraq iyunun 15-dək hələ ki, karantindəyik". Qeyd edək ki, müxtəlif KİV Azərbaycan Qran-prisinin təhlükə altında olduğunu yazmış və Bakıda yarışın İtaliyada daha bir yarışla əvəzlənmə ehtimalı olduğunu bildirib.

Abramoviç 65 milyon dollara İsraildə villa alıb

Roman Abramoviç 65 milyon dollara İsrailin ən bahalı vilasını alıb. SIA xəbər verir ki, villa Tel-Avivdən 15 kilometr şimalda Gersliya-Pituax şəhərində yerləşir. Sahibkar 2 min kv.m. sahəsi olan mülkünləriməsi barədə sövdələşməni 2006-ci ildə Gersliya-Pituax şəhərində iki torpağ sahəsini 21 milyon dollara alaraq birləşdirən və yuxarıda qeyd edilən villanı tikən milyarder Alan Qovard ile imzalayıb.

Bildirilir ki, bu 2018-ci ilin mayında İsrail vətəndaşlığını almış R.Abramoviç tərəfindən ölkədə alınan ilk əmlak deyil. 2015-ci ildə iş adamı Tel-Əvvivin cənubundakı tarixi Neve Tzedek rayonunda "Varsano" butiki otelini və on bitişik 1.5 min kvadrat metr olan ərazini 25 milyon dollara alıb.



Oğurluğa görə tutuldu, başqa cinayətləri də üzə çıxdı

Sənən Q.Kərimov saxlanılıb. Daxili İşler Nazirliyindən SIA-ya verilən xəbərə görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində mayın 28-də şəhər sakini Y.Zeynallıni aldadaraq 60 manatını almaqdə şübhəli bilinen Sumqayıt sakini, əvvəllər məhkum olmuş Q.Kərimov saxlanılıb. Ətrafında aparılmış tədbirlərlə onun şəhər ərazisində 3 avtomobilən pul, ətir və tütün məmələti oğurlaması da müəyyən edilib.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, sahifələrin "Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzetdə AzərTAC, SIA və AZADINFORM informasiya agentliklərinin məlumatlarından istifadə olunur.

**Qəzet
bazar və bazar
ertesindən
başqa hər gün
nəşr olunur**

Tiraj: 4600

Ses / Son sahifə
Ronaldo təəccübəndirməyə davam edir...



Paytaxt sakininin evindən altı kiloqramdan çox marijuana götürülüb

Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini qətiyyətə davam etdirirlər. Daxili İşlər Nazirliyinin mətbuat xidmetindən AZƏRTAC-a bildirilər ki, Səbail Rayon Polis idarəsinin 8-ci polis bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında rayon sakini Ş.Fərzəliyevin 20-ci sahəde yaşadığı evde keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan 6 kilogram 41 qram marijuana aşadı. Faktla bağlı araşdırılmalar davam etdirilir.

"Yventus"da bütün futbolçular fiziki testdən keçiblər. "Tuttosport"un yazdığına görə, Turin klubunda testin nəticələrinə əsasən, Cristiano Ronaldo'nun göstəriciləri məşqçi heyətini təəccübəndirib. 35 yaşlı hücumçu bütün fiziki göstəriciləri kərtidən önce edilən son testdən və mart ayından daha yaxşı vəziyyətdədir. Qeyd edək ki, Ronaldo "Yventus"da məşqləre başlamazdan əvvəl karantin mündətində Madeyrada qalmış və hazırlıqlarına orada davam etmişdi.



"Facebook"da virtual tətil başlayır...

Facebook şirkətinin bəzi əməkdaşları ABŞ Prezidenti Donald Trampın paylaşımlarının silinməsi ilə bağlı irəli sürülmüş tələbə baş direktör Mark Zukerbergin etiraz etməsinə cavab olaraq virtual tətilə hazırlaşırlar. SIA xəbər verir ki, bu barədə "CNN" özəl mənbəyə istinadən məlumat yayıb. Məlumatə görə, şirkətin əməkdaşları tətil edəcəkləri bütün gün ərzində işləməyəcəklərini bildiriblər. Eyni zamanda, kadrlar şöbəsinin tapşırıqları əsasında tətilde iştirak edəcək əməkdaşlara qarşı həhansı cavab tədbirləri görülməyəcək. Qeyd edək ki, "Facebook"un yaradıcısı Mark Zukerberg afroamerikalı Cork Floydun polis əməkdaşları tərəfindən öldürülməsi fonunda keçirilən kütləvi etiraz aksiyalarının yatırılması üçün Milli Qvardiya qüvvələrinin Minneapolis şəhərinə göndərilməsinin mümkinlüyü ilə bağlı prezident Donald Trampın yazdığı paylaşımı silməkdən imtina edib.